



MUSAVAT

www.musavat.com

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 30 noyabr 2018-ci il Cümə № 256 (7145) Qiyməti 60 qəpik

Gündəm

Qış qapıda: Bakının əsas problemləri nədir?



Abşeron yarımadasında temperatur 4 dərəcəyə düşür, ekspert qısa zamanda paytaxtın problemlərini aradan qaldırmağın mümkün olmadığını deyir

yazısı sah.11-də

ABŞ-in Azərbaycandakı səfiri postuna səsvermə təxirə salındı

yazısı sah.2-də

Deputatlarımız İrəvandakı «Göy» məscidə oldu

yazısı sah.11-də

Ərdoğanın telefon diplomatiyası - Rusiya ilə Ukraynanı barışdırmaq istəyi

yazısı sah.4-də

Hacı Rəcəblidən təkzib: "Mən deməmişəm ki..."

yazısı sah.11-də

Qarabağ Komitəsi 15 dekabrda mitinq təyin edib

yazısı sah.4-də

Kadirovun Bakı səfəri: Azərbaycandan investisiya gözləntisi

yazısı sah.9-də

""Niyə Cənubi Sudanda sülhyaratma missiyasına qatılırıq" sualına üç cavab"-deputat

yazısı sah.8-də

Olıqarxlardan "pul gölü" qurudular - 121 süni bahq gölünün fəaliyyəti dayandırılıb

yazısı sah.10-də

Nazirliyə restoranları məhkəməsiz bağlamaq səlahiyyəti verildi

yazısı sah.14-də

Dünya Rifah İndeksinin hesabatına Bakıda sərt reaksiyalar


yazısı sah.12-də

Eldar Namazovdan Qarabağla bağlı ilginc açıklamalar

yazısı sah.5-də

ARİF ƏSGƏROVUN BALDIZINDAN İLGİNC AÇIQLAMALAR, ŞOK İTTİHAMLAR

Elnar Əsgərov xalası Lətifə Hüseynovanı da həbs etdirmək istəyir; Rahib Hüseynovun Türkiyəyə necə qaçırılması haqda açıqlama verildi



Erməni prezidenti Berlində rüsyay oldu - Sərkisyanın böyük yalanı

Düşmən ölkə başçısının Almaniya səfəri fiasko oldu; Qərbdən heç kəs işgalçı ölkəyə "xilas kəməri" atmayacaq, çünkü...; Ermənistən seçkilərdə Azərbaycan mövzusu: erməni xalqı yol ayrıcında...

yazısı sah.9-də

Gürcülerin arzusu və xanım Salomenin qələbəsinin sırrı

Salome Zurabishvili

yazısı sah.6-də

Hüseynbala Mirələmov:
"Belə çıxır ki, mənim nəslimdən bir adam bizneslə məşğul ola bilməz..."

yazısı sah.7-də

Xəbər
Canavar Lənkəran və Astarada məktəblilərə hücum etdi - 6 yaralı

yazısı sah.10-də



Prezident Tahir Salahova zəng etdi

Prezident İlham Əliyev noyabrın 29-da Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureati Tahir Salahova telefonla zəng etdi. Dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fealiyyətini yüksək qiymətləndirdi, onu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunması münasibətə tövsiyi edib.

Tahir Salahov telefon zənginə və tövsiyə görə Prezident İlham Əliyevə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına - 1-ci dərəcəli "Əmək" ordeninə layiq görüdüyüne görə dərin minnətdarlığını bildirib.

Dövlət başçısı Tahir Salahova möhkəm cansağlığı və fealiyyətində yeni-yeni uğurlar arzulayıb.

Gürcüstan prezidenti ilk səfər hansı ölkəyə edəcək?

Salome Zurabişvili Gürcüstan Prezidenti vəzifəsində ilk səfəri Avropa ölkələrinə etməyi planlaşdırır. "Report"un Gürcüstan bürosunun verdiyi xəbərə görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

S.Zurabişvili Brüssel, Berlin və Parise səfər edəcəyini qeyd edib: "İlk səfərimin Avropa ölkələri və ötən gecə prezident seçiləm münasibətə məni ilk təbrik edən qadın prezidentin olduğu Baltikyanı ölkəyə (Litva - red.) olacağına heç kəs təccübəlməz".

Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış : 5 yaralı

Tərtər rayonunun Qaradağlı kəndində "PAT OİL" yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobilən tutumu 60 ton olan yeralı yanacaq çənənin benzin yanacağı dolurularkən çənin üst qapağından partlayış nəticəsində alısha bas verib. Bu haqda Fövqələdə Hallar Nazirliyində məlumat verilib. Nəticədə çənin üst hissəsi, üzərində quraşdırılmış, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanıb.

Hadişə zamanı yanacaqdoldurma məntəqəsində işleyen 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeralı çənələr və digər avadanlıqlar yanından mühafizə olunub.

Yanığın yanından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülləb.

Hadişə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araştırma aparılır.

Dövlət Komissiyasından Dilqəm və Şahbazla bağlı açıklama

Ermənistən baş nazir salahiyətlərini icra edən Nikol Pasinyan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaq istəmədiklərini etiraf edib. Paşinyan bu etirafı Azərbaycan Ordusunun ələ keçirilən erməni köşfiyyatçı Karen Kazaryanın qohumlarının etiraz aksiyasına münasibət bildirərkən bildirib.

"Azərbaycan tərəfi hamını hamiya dəyişdirmək barədə plan təqdim edib. Biz buna getməliyik? Bəs ölümlərin ailesindən soruşmusunuz? Daha iki Ramil Səferovu qaytarıq?", - deyə Paşinyan bildirib.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qurupanı Modern.az-in sorğusuna cavab olaraq hazırda girovların azad olunması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları tərəfindən Ermənistən Respublikasının işçilərindən olan Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim tərəfindən 2014-cü ildə girov götürülmüş və qeyri-qanuni məhkəmənin "höküm" ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində zəruri tedbirler davam etdirilir".

Təkzib

"Yeni Məsəvət"ın 29 noyabr 2018-ci tarixli sayında "Liftdən istifadə haqqı artırılacaqmı?" başlıqlı yazıda Bakı Şəhər icra Hakimiyyətinin nəzdində "Lifttəmir" İstehsalat Birliyinin sabiq rəhbəri Qüdrət Şükürov barəsində bir sıra məlumatlar əksini tapıb.

Bununla bağlı bildiririk ki, qeyd olunan məlumatlar dəqiqləşdirilmədən dərc olunub. Q.Şükürovun nümayəndəsindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, sabiq İB rəhbəri hər hansı qanun pozuntusuna yol verməyib və adıçəkilən yazıda yer alan məsələlər reallığa uyğun deyil.

□ REDAKSIYA

"Böhranlara səssiz qalmayacağıq" - Əli Həsənov

"Azərbaycan və Türkiye arasındakı iş birlüyü, nə qonşu, nə də başqa ölkələri təhdid edir. Bizi sülh və qarşılıqlı inkişaf namine bütün dövlətlərlə əməkdaşlığa açıq".

"Qafqazinfo" xəbər verir ki, bunu Prezidentin içtimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin Anadolu Agentliyinə müşahibəsində deyib. O, bildirib ki, Ermənistan hakimiyyəti işgalçı siyaseti və Türkiyəyə qarşı əsəssiz iddiaları ilə öz xalqını təhdid edir: "Əgər Ermənistan sülh, Azərbaycanla Türkiyənin birlikdə etdiyi milli və beynəlxalq layihələrə qatılmaq istəyirse, buyursun, işgal etdiyi topraqlardan çıxılsın. Sülhün tələb etdiyi şərtləri və hüququn tələblərini yerinə yetirsin. Biz Ermənistəni sülhə ve barışa davet edirik".

Ə. Həsənov xatırladı ki, Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki təbii qaz və neft yataqlarının istismarı zamanı Türkiyəni "iki dövlət bir millət" prinsipiyə hərəkət edərək layihələrdən kənar qoymadı: "Sözügedən layihələrin Bakı-Tiflis-Ceyhan boru xətti üzərində dünyaya açıldıqını bəyan etdi. Heydər Əliyev Türkiyən bundan sonra faydalansması üçün böyük mübarizə



apardı. Biz istəyirik ki, bizi hər zaman dəstəkləyən, çətin günlərimizdə yanımızda olan Türkiyə olsun. Ona görə de

Türkiyə ilə böyük proyektləri bir milletin iki dövləti kimi edirik. Star rafineri, Petkim də, həmçinin bundan sonra həyata keçiriləcək layihələrdə Azərbaycanın mövcud zənginliyindən Türk xalqının faydalansmasını istəyirik. Türkiyədə iş yerləri açıb rifah getirmək istəyirik. Çünkü biz eyni şəhərlər Türkiyədən də görüürük. Türkiyə hər zaman Azərbaycanın yanındadır".

Azərbaycan və Türkiye arasında ticərət-iqtisadiyyat əlaqələrinə də toxunan Həsənov bildirib ki, hazırlı mövcud potensial yetərlər deyil: "Dövlətlərimizin milli vəzifəsi var. Xalqlarımızın təhlükəsizliyini təmin etmək və yüksək inkişaf yolunda işləmələrinə davam etdirmək".

Ə. Həsənov həmçinin Türkiyənin Suriyada yaşınan insanlıq dramına səssiz qalmadığını da ifade edib: "Türkiyə həmین insanlara kömək etdi. Feləstində yaşınan hadisələr Türk və Azərbaycan olaraq yardım edirik. Birlikdə həyata keçirdiyimiz layihələr de milli vəzifəmizin bir hissəsidir. Çünkü bu işlər bütün insanların rifahi üçündür".

Dünyada baş verən böhranlara səssiz qalmayacağıq. Sivil dünyanın bir parçası və iştirakçısı olaraq Türkiye və Azərbaycan böhranları yaranan səbəblərin aradan qalxması üçün çalışır".



ABŞ Trampla Putinin görüşəcəyi xəbərini təsdiqlədi

ABŞ tərəfi Rusiya və Amerika prezidentləri Vladimir Putinlə Donald Trampin Argentinada G20 zirvə görüşmənə gedişində görüşəcəkləri ilə bağlı xəbəri təsdiqləyib.

Virtualaz.org "360" telekanalına istinadən xəbər verir ki, buna Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Biz strateji təhlükəsizlik, ikitərəflı münasibətlər, tərəsilə olunma, regional münaqışlər mövzusunda necə danışmağa başlayacağımız barədə düşünməliyik", - deyə Peskov görüşün təxmini mövzuları barədə bildirib.

Qaxda itkin düşmüş 21 yaşlı qız Bakıda tapıldı

Qax Rayon Polis Şöbəsinə şəhər sakini, ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.

DİN mətbuat xidmətindən verilən məlumatə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Qax RPŞ əməkdaşlarının birge keçirdikləri təxirəsalınmaz əməliyyat-axtaşış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.

ABŞ-in Azərbaycandakı səfiri postuna səsvermə təxirə salındı

Senatının xarici məsələlər komitəsi Erl Litsenbergerin Azərbaycana səfiri postuna namizəddiyyi üzrə səsverməni təxirə salıb.

Azvision.az xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb.

Bildirilib ki, səsvermə ABŞ prezidentinin köməkçisi Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri zamanı Dağlıq Qarabağ münaqışında tərəflərinə Amerika silahlılarının satılması təklifində Senatın narahatlıq keçirməsi fonunda təxirə salınıb.

Həmçinin, vurgulanıb ki, ABŞ-in Azərbaycandakı səfəri postuna 19 namizəddən biri olan Litsenbergerin namizəddiyyi barədə növbəti dinləmə gələn il keçiriləcək.

Senatın xarici məsələlər komitəsində bundan əvvəlki dinləmələrdə Erl Litsenberger Dağlıq Qarabağ münaqışının nizamlanmasına nail olmaq üçün ciddi səy göstərəcəyini və etmişdi. Bildirilmişdi ki, "Azərbaycan uzun illər təhlükəsizlik və beynəlxalq terrorizmle mübarizə sahələrində Vaşingtonla əməkdaşlıq edir. Həmçinin, Azərbaycan Amerika meşsullarının - təyyarələr, kənd-təsərrüfatı avadanlıqları, maşınlar, digər mehsul və xidmətlərin ixracı üçün əhemmiliyi xarici bazar rolu oynayır."

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sentyabrın evvəlində Erl Litsenbergeri Amerikanın Azərbaycandakı səfəri postuna namizəd kimi irəli sürüb. Litsenberger hazırda ABŞ Dövlət Departamentinin herbi-siyasi məsələlər bürosunda baş məsəhətçi vəzifəsində çalışır. Fransız, rus, serb və bolqar dillərində sərbəst danışa bilir.

Tehran-Bakı reysi ləğv edildi

Noyabrın 29-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysini ləğv edilib.

AzərTAC xəbər ki, "Iran Air" aviashirkətinin saat 17:50-də "IR 748" sayılı Tehran-Bakı-Tehran aviareysini ləğv edilib. Həmçinin aviaşirkətin 18:50-də Bakıdan Tehranə olan "IR 749" sayılı uçuşu da ləğv olunub.

Aviareysler "Airbus A320-200" təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiada və Azərbaycanda nəşr olunan kitablara daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

ABŞ presidente Donald Tramplla türkiyeli həmkarı Recep Tayyib Ərdoğan arasında telefon danışıği olub. Türkiye KİV-ləri xəbər verir ki, Ərdoğanın təşəbbüsü ilə baş tutan telefon səhbətində liderlər son günlər Ukrayna ilə Rusiya arasında yaşanan gərginliyi müzakire ediblər.

Prezidentlərin əsas müzakirə mövzusu məhz Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya donanmasının Ukraynaya maxsus 3 artilleriya gəmisini elə keçirməsi və 24 heyet üzvünün saxlanması olub.

Ərdoğan məsəle ilə elaqədar Ukrayna prezidenti Pyotr Poroşenko və rusiyalı həmkarı Vadim Putinlə də eyni mövzuda danışıqlar apardığını vurğulayıb.

Türkiyə presidentinin Ukrayna-Rusya gərginliyi ilə bağlı Trampa, Putine və Poroşenkoya zəng etməsi vasitəciliq missiyası sayılı bilərmi və müsbət nəticə verəcəyi mümkündürmü? Türkiyənin təşəbbüsələ çıxış etməsinə də Rusya prezidenti ilə öncədən razılaşmanın da əldə edildiyini demək əsas verirmi? Azərbaycanın da adı çəkilən ölkələrə yaxın münasibətləri var. Bizim ölkəmiz də yaranan gərginliyin aradan qalması üçün vasitəciliq missiyası ilə çıxış edə bilərmi?

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat" a bildirdi ki, Rusiya ilə Ukrayna arasında yaranmış son durum Türkiyənin də maraqlarına toxunur. Bunun bir neçə səbəbi var: "Birincisi, Türkiyə də Rusiya və Ukrayna kimi Qara dəniz ölkəsidir və bölgədə baş verənlərin bütün sahil ölkələrə mənfi təsiri ola bilər. Məsələn, Ukrayna prezidenti Petro Poroşenko NATO gemilərini Qara dənizdə fəal olmağa çağırıb. O, bu yolla Ukrayna sahilini Rusyanın hərbi hamlelerində qorumaq istəyir. Türkiyə də NATO ölkəsidir. Türkiyənin hərbi

Ərdoğanın telefon diplomatiyası - Rusiya ilə Ukraynanı barışdırmaq istəyi

Türkiyənin və Azərbaycanın vasitəciliyi Kerç böhranının aradan qaldırılmasına gətirib çıxara bilər?



dəniz donanması onsuza da Qara dənizdə fealdır və bu, Rusiyani narahat etmir, çünki ikisi arasından strateji əməkdaşlıq var.

İkinci, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Türkiye birlərinin xeyrinə o birisi ilə münasibətleri korlaya bilmez. Ancaq Ankara Rusiya-Ukrayna gərginliyinin də yoluna qoyulmasının tərfəndir. Türkiye Cümhurbaşkanı Recep Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə yaxındır. Eyni zamanda Ərdoğan Krim ilhaqını tanımır və Krim tərəfləri ilə elaqələrə malikdir. Ərdoğan belkə də iki dövlət arasında vasitəçi olmaq istərdi. Ancaq

indiki şərtlər altında bu mümkün deyil. Çünki nə Rusiya Kırımın vaz keçəcək, nə də Ukrayna, üstəgəl, Putin Ərdoğanın isteyi ilə Donbas separatçılarına da dətəkən əl çəkməz. Eyni sözləri Azərbaycana da şəmil etmək olar. Rəsmi Bakının Moskva ilə sıx münasibətlərinin olmasına rəğmən, Rusyanın xeyrine Ukrayna ilə əməkdaşlıqla imtiha etməyacək. Bütün eyni ilə Türkiye kimi Krim Ukrayna əraziyi sayıraq və Ukraynadakı separatizmi pisləyir. Ankara kimi Bakı da Rusiya ilə Ukraynanı barışdırmaq iddiasında deyil. Çünki bu çətin məsələdir. Rusiya ilə Türkiyəni barışdır-

maq çətin deyildi, çünki bir üzrxahlıq məktubu ilə problem həll olundu. Rusiya-Ukrayna qovğasında da torpaqların işğalı və separatçılara dəstək amilləri var ki, bu münaqışə yaxın zamanla həll olunmayıacaq".

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Rusyanın Ukraynanın hərbi gəmilerini Kerç boğazından Azov dənizinə buraxmaması dünyada yeni siyasi-hərbi böhrana səbəb olub. Bu böhranın dərinleşməsi yeni Rusiya-Ukrayna mühərabəsini tətikləyir. Rusyanın Ukraynanın Azov dənizində sahil sularını işğal etməsi faktı var. Birbaşa bu iki ölkə arasında dəniz mühərabəsi deməkdir. Çünki iki tərəf arasında demək olar ki, danışıqlar və təmaslar yoxdur: "Ukrayna prezidenti Poroşenkonun incident günü Putinlə rabitə etməsindən narahat olduğundan Ərdoğanın vasitəciliq etməsini istəyə bilər. Putin bilir ki, Ərdoğan bu məsələdə neytrallığını saxlayacaq, tərəfləri maksimum bu böhrandan çıxarmağa cəhd edəcək: "Bu da Türkiyənin regional güc olduğunun göstəricisidir. Putinin razılığı olmasa idi, Ərdoğan Proşenko və Trampla Kerç böhranını müzakirə edib, vasitəciliq təklifini irəli sürmədi. Hazırda Türkənin ABŞ-la normallaşan elaqələri, Ukrayna ilə yüksək səviyyədə əməkdaşlıq, Rusiya ilə bir sıra sahelerde

Rusiya buna getməsə, Qərbin ağır sanksiyaları ilə üzləşməli olacaq. Bir məsələni qeyd edim ki, ABŞ və Qərb ölkələri iki ölkə arasında vasitəciliq etməyəcək. Çünki bu ölkələr Rusyanın izolasiyası üçün münaqışının dərinleşməsində maraqlıdır. İki ölkə arasında vasitəciliq etməsini ilk gündən Türkiyə prezidenti Recep Tayyib Ərdoğanın üzərində götürməsi hər iki ölkə prezidenti ilə yüksək əlaqələrə malik olduğundan irəli geldi. Ərdoğan Putinlə və Poroşenko ilə daima tətikləşməyi planlaşdırır. O zaman məhz Azərbaycanın iki vasitəciliq missiyası, aparılan danışıqlar Rusiya və Türkiyənin ortaq məhrəcə gelməsinə səbəb oldu, böhran arxada qaldı. Hesab edirəm ki, Azərbaycan Ukrayna və Rusiya arasında Kerç böhranının həlline dəstəyini verə bilər. Bu, məməkündür. Təbii ki, Türkiyə, yaxud Azərbaycanın Kerç böhranının aradan qaldırılması üzərə səyləri regionda təhlükəsizliyin temin olunmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu böhranın həllində regionda maraqlı olmayan ölkə tərefində vasitəciliq missiyası həyata keçirilməlidir. Əger maraqlı ölkələr burada rol alacaqsa, hadisə ətrafında situasiya mürekkebələşəcək, həlli məməkün olmayan prosesə daxil olacaq. Ona görə de Ankara və Bakının vasitəciliyi iki ölkənin maraqlarına cavab vere bilər".

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

tingə BŞİH-nin bu dəfə razılıq verib-verməyəcəyi hələlik bəlli deyil.

Qarabağ Komitəsinin İşçi Qrupunun üzvü, AXP sədri Pənah Hüseyn isə sosial şəbəkə vasitəsilə 15 dekabr mitinqi ilə bağlı noyabrın 29-da çağırış edib. P. Hüseyn bildirib ki, Qarabağ Komitəsi 10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib və mitinqə hazırlıq başlanıb: "Mitinqdə nə qədər adamın iştirak edəcəyi həlledici məsələ deyil. Lakin çox mühüm məsələdir. Biz, əlbəttə, dayaq dəstələrimiz, dəstək qrupları, təssübkeşlərimiz vasitəsilə mitinqin təbliğatını aparırıq və aparacaq. Lakin açığı, içtimai destek, içtimai təbliğat, içtimai təşviqat olmazsa, coxminli mitinq təşkil etmek çətindir. Nəzərə almaq lazımdır ki, bu mitinq vətəndaş, millət, xalq olaraq şərefimiz olan Qarabağ naməni, işğal olunmuş vətən torpaqlarımızın naminə keçirilən mitinqdir, 2-ci Qarabağ mitinqidir. Bize dostlar da, düşmənər da baxır. Gerek nail olaq ki, 15 dekabrda 29 sentyabrda fromanından daha çox olaq. "Bakıda mitinq keçirmək Qarabağı azad etmək olarmı" sualını səsləndirənlər var. Əlbəttə, yalnız Bakıda "Məhsul" stadionunda mitinq Qarabağ azad olunmaz. Eyni zamanda xalqın səsi eşidilməsə, xalq səsini ucaltmasa, xalq tələb etməsə, xalqın iradəsi ortada olmazsa da, Qarabağ azad olmayacağı, düşmən və

onun havadarları torpaqlarımızın işğalını legitimləşdirmək xəyallarından, planlarından əl çəkməyəcək. Biz 29 sentyabrda Qarabağ məsələsinin uzun illərdən sonra yenidən Azərbaycan cəmiyyətinin 1 nömrəli məsəlesi kimi ictimai gündəmə getirilməsinə nail oluduk, bacardıq. İndi iqtida da, müxalifət də, siyasetə bitərfin insanlarımız da, daxilda də, xaricdə də en çox Qarabağdan danışır, internet məkanında bizimkilerin ən çox müzakirə etdiyi Qarabağ məsələsidir. Bu, qələbdər. Böyük qələbəni getirəcək kiçik qələbəmizdir. Bunu 29 sentyabrda mitinqe gələnlər etdi. Ona görə heç kəs "Məhsul" stadionuna mitinqə getdiq nə faydası oldu" deyə düşünməsin, "Bakıda mitinqə getmək Qarabağı azad etmək olarmı" sualını verməsin. Bu gün Vətən uğrunda mübarizə xətti hem də buradan keçir. Sən burada cəbhəyə gedirsən, əsgərimizin yanında olursan, səngərdə dayanırsan. Sən mitinqdə "Biz ölürik, Qarabağı vermərik" deyə hayqırarkən inan ki, səsini Xankəndidə də, İrevanda da, Moskvala da, Vəsiqətənda da, Parisdə də eşidirler. Nə qədər ki, bu səs var, biz yaşayırıq, mübarizə aparırıq".

Sonda P. Hüseyn hər kəsi Qarabağın azad olunması naməni bir olmağa, güclü olmağa çağırıb.

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Qarabağ Komitəsi 15 dekabra mitinq təyin edib

Pənah Hüseyn: "Heç kəs "Bakıda mitinqə getməklə Qarabağı azad etmək olarmı" sualını verməsin"

Qarabağ Komitəsi 15 dekabra yeni Qarabağ mitinqi təyin edib. Mitinqin Bakı şəhərində "Məhsul" stadionunda saat 15.00-17.00-dək "Qarabağa azadlıq!", "İşgala son!" şüarları ilə keçirilməsi qərara alımb.

Xatırladaq ki, Qarabağ Komitəsi ilk Qarabağ mitinqini sentyabrın 29-da Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ile "Məhsul" stadionunda keçirib. İkinci mitinqini isə 24 noyabra aynı ünvana təyin etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəyən hesab etmedi. Qarabağ Komitəsi qarşılurma yaranmasını istəmədiyi əsas göstərək razılaşdırılmamış mitinqə getmemişdi.

15 dekabra təyin olunan mi-



Sekiöncesi gərgin həyatını yaşıyan işgalçı Ermenistanda vaxtaşırı baş nazir salahiyətlərini icra edən Nikol Paşinyan Qarabağ məsəlesi ilə əlaqədar ittihəm edirlər. Rəqibləri iddia edir ki, Paşinyan Qarabağı Azərbaycana qaytarmaq, yaxud "satmağa" hazırlaşır. İşgalçi ölkədə ssəslənen ittihamlar və digər məsələlərə baxılgan Beynəlxalq Strateji Araşdırılmalar Mərkəzinin rəhbəri Eldar Namażov "Yeni Müsavat" a olduqca ilginc açıqlamalar verdi.

- Eldar bəy, Paşınının əleyhdarları iddia edirlər ki, o, Qarabağı "satmağa", yaxud geri qaytarmağa həzirlaşır. Bu, sekiöncəsi şəntajdır, yoxsa hansıa əsası var?

- Sözsüz ki, burada her iki hal mövcuddur. Adətən Ermenistanda keçirilən seçeneklərdə Qarabağ kartından istifadə olunur. Məsələn, vaxtılık kartdan Levon Ter-Petrosyan'a qarşı istifadə edirdilər və bunun nəticəsində də neçə seçki dalbadal onun partiyası barajı keçib parlamentdə təmsil oluna bilmir. Ona görə ki, bu partiya Levon Ter-Petrosyan'a qarşı şiddetli bir kampanya aparırkındı ki, bu adam 1998-99-cu illərdə Dağılıq Qarabağın ətrafında işğal olunmuş torpaqları Azərbaycana qaytarmaq və kompromisle gelib barışmaq idarəəməliyə mövcuddur. Gəl-

deyasını irel sứrmüşdü. O, hem de min ideyadan bu güne kimi de umtına etmir. Biz bele bir kampanyaları öten seçeneklerde gör müşük. Mence, Paşinyanla bağlı indi aparılan bu kampanyaların daha dərin kökləri var. Bu, yalnız şayılərlər, kompromat savaşı deyil. Robert Köçəryanın ve Serj Sərkisyanın tərəfdarları həqiqətən real təhlükə görürler.

- *Söhbət nədən gedir?*

- Birincisi, Paşinyan özü uzun iller Ter-Petrosyanın komandasında çalışıb. 1 mart hadiseleri deylən və indi də istintaqı gedən prosesdə Ter-Petrosyanın tərəfdarları şeklindeki udduqlarını iddia edib. Küçələrə çıxmışdır və onlarla qarşı silah, güc tətbiq olunmuşdu, 10-a yaxın insan öldürülü müdüdü. Həmin prosesdə Ter-Petrosyanın komandasının en feal üzvlərindən biri və o etirazların təşkilatçılarından biri kimi Nikol Paşinyan var idi. Ona qarşı cinayet işi açılmışdır,

evvelcə ölkədən qaçı, sonra qayıdı, həmin cinayət işi üzrə həbs olundu. Yeni Paşının müəyyən bir imici var ki, o, Ter-Petrosyanın yaxın adamdırsa, deməli, onun Qarabağla bağlı ideyalarını, fikirlərini dəbölüşür. Ona görə ki, Paşınyan Ter-Petrosyanla bu kampaniyalarda iştirak edəndə və onu dəstəkləyəndə Köçəryan və Sərkisyan hakimiyəti şiddətli kampanya aparırdılar ki, bunlar Dağlıq Qarabağın etrafındaki işğal olunmuş əraziləri satmaq, Azərbaycana qaytarmaq isteyirlər. İkinci amil odur ki, Paşının hakimiyətə gələndən sonra ABŞ-in Ermenistandakı səfiri açıq bəyan etdi ki, Dağlıq Qarabağın etrafında işğal olunmuş ərazilər azad olunmalıdır. Təbii ki, bu halda sual yaranırdı: niye ABŞ-in səfiri bu bəyanatla Köçəryan və ya Sərkisyan hakimiyətdə olduğu dövrə cixış etmirdi? Ni-

yə gözlədilər ki, Nikol Paşinyan hakimiyətə gəlsin və böyük rezonans doğuran bir bəyanatla çıxış edib Ermənistanda alemi bir-birinə qatsınlar? - *Ela bu barəda sual vermək istəyirdim, siz mövzuya keçid etdiniz. Necə bilirsiniz, Qərbin dəstəyi ilə hakimiyətə gələn Paşinyanın indi Qarabağla bağlı ABŞ-in masaya qoyduğu hansısa həll planını icra etmək öhdəliyi varmı? Con Bolton da İrəvan səfəri zamanı Ermənistanın tətbiq etmək istədiyi təcərüəti təsdiq etmək istəyirdi.*

sürəlmüş təşəbbüslerde - ga "Kazan sənədi", gah "Lavrov planı" deyirlər - Dağlıq Qarabağın etrafında işğal olunmuş torpaqların azad olunması nəzərdə tutulub. Bu, təkcə ABŞ-ın mövqeyi deyil, Rusiya da məsələnin həlli ilə bağlı bir plan hazırlayıbsa, torpaqların azad olunması avtomatik orda olmalıdır. Ona görə də Paşinyan inqilabının müdafiə olunanda həmin sevəndələr istinad edib deyir ki, mən yox, Serj Sərkisyan tövsiyə etdi.

zuda Ermənistanda heç bir müzakirə gedə bilməz, bunu açıqlamaq olmaz. Və ictimaiyyəti formalaşdırmaq lazımdır ki, heç bir qarış torpaq azad oluna biləməz. Bunlara qarşı ABŞ öz səfərinin dilindən dedi ki, bunla ictimaiyyətə açıqlanmalıdır və bunun müzakirəsi başlanmalıdır, erməni cəmiyyəti bilməlidir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın etrafındaki işgaldən olunmuş ərazilərin azad olunmasına nəzərdə tutur. Bu, hə

dir. Ola bilsin biz bu gün danış-
dığımız mövzunun pik nöqtəsi-
dir.

- Daha da konkretlaşdırılsak...

- Paşinyan tələb edir ki, gəlin bu sənədləri qoyaq ortalığa, görək siz bizi Qarabağla bağlı, müharibə ilə bağlı nə köməklilik edə bilərsiniz, nə təklifləriniz var? Ancaq həmin sənədlərdə açıq deyilir ki, BMT Təhlükəsizlik Şurasının qərarları bu təşkilata üzv olan ölkələr üçün da Ter-Petrosyan da öz dostunu və yaxın saydığı bir adamı qabağa vermək istəmir. Ona görə ki, ictimai rəy bu fikrə qarşı çox yönəlib və onu sindirməq asan deyil. Paşinyan bunu öz adından deməyə qorxur, ancaq daim deyir ki, nə təklif olsa, mən gelib bunu xalqa açıqlayaca-

Eldar Namazovdan Qarabağla

baglı ilginc aşıqlamalar

“Paşinyan yalvarır ki, ay Lukaşenko, ay Nazarbayev, açıq deyin ki, bu torpaqlar azad olunmalıdır və KTMT müharibədə Ermənistanı müdafiə etməyəcək”



*nistanın taleyinin Qarabağ
məsləsinin həllindən asılı
olduğunu demişdi. Bütün
bunlar nikbin qənaətə gəl-
məyəcəsəsas verirmi?*

- Öhdelik məsəlesi var. Con Boltonun bəyanatı Milsin bəyanatını daha da gücləndirdi və əsaslandırdı. Bolton elan etdi ki, Ermenistanın geleceyi də, iqtisadi islahatların da həlli Qarabağ probleminin həllindən asılıdır. Eyni zamanda Ermenistanda xarici təsirin, təzyiqin azalmasını, yeni "Rusyanın təsiri altında çıxmak ideyası"ni irəli süründürələr. Paşinyanın özü və tərəfdarları da on illərdir bu ideyani irəli süründürülər ki, biz Rusiyadan asılı olmalı deyilik. Həmin o təsirin altında çıxmağın da yolu Qarabağ probleminin həlli və qonşularla normal münasibətlərin yaranmasıdır, Bolton bunu dedi. Ancaq burada maraqlı möqam var ki, Rusiya tərefindən də son dövrlərdə Qarabağı bağlı irəli ve ya Rusiya tərefindən hansısa bir sülh planı irəli sürünləndə Dağlıq Qarabağın etrafındakı erazilerin azad olunması prinsipi burada əsas götürülür. Ancaq burada vacib bir məqam da var. O da ondan ibarətdir ki, Serj Sərkisyan və Robert Köçəryan çalışırdılar bunu ictmışdı, gizli saxlaşınlar. 20 illik hakimiyətləri dövründə ictməyi rəyi formalasdırırdılar ki, buna qarşı da torpaq azad oluna bilməz. Və süni bir mənzərə yaradırdılar ki, guya bununla bağlı Ermənistana heç bir təzyi edilmir. Halbuki pərdə arxasında diplomatlar daim onlara deyirdilər ki, bu torpaqlar azad olunmalıdır, bu, Madrid prinsiplərində də, digər sənədlərdə də öz əksini tapıb. Ancaq Robert Köçəryanın və Serj Sərkisyanın tutduğunu xətt o idi ki, bu möv

bir sülh planında var ve bunu
ictimai rəydən gizlətmək, bu
haqda danışmamaq yanlış bir
xətdir.

- Bununla yanaşı, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Taşkilatı faktoru var. Düzdür, Ermənistanda bu qurumda və Moskvanın yanında etimadını itirib, amma fakt faktlığında qalır...

- İndi çox maraqlı mənzərə yaranır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilat ilə Ermenistan arasında çox ciddi qalmaqla baş verir. Bu, təşkilatda Ermenistanı təmsil edən Yuri Xaçaturova cinayət işinin açılmışından sonra onun geri çəğırlılması ilə bağlıdır. Erməni tərəf də Qazaxıstan və Belarusu ittiham edir ki, onlar erməni nümayəndənin seçilməsinə qarşıdır. Ancaq faktiki olaraq Rusiya da bunu deyir və əslinə qalsa, Ermənistani birinci bu məsaldə ittiham edən

hinci bu məsələdə ittiham edən Rusiya XİN rəhbəri Lavrov oldu. Dedi ki, belə adamların hebsi bizim münasibətlərimizə mənfi təsir edəcək. Yeni ən birinci kəsin reaksiya verən Rusiya oldu. Onun ardınca Qazaxıstan və Belarus dedi ki, onda ermənilərin nümayəndəsinin yenidən bu posta seçilməsi düzgün addım deyil. Hətta təşkilatın baş katibinin müavini olan Rusiya nümayəndəsi dedi ki, bütün ölkələr bu fikirdədir. Bu barədə Nazarbayev də mətbuat konfransında demişdi ki, hamı bu mövqedədir. Bura da biz bir məqama diqqət yetirək. Nikol Paşinyanın çox açıq şəkildə vurğulayıb ki, orada baş katib məsəlesi həlli edici deyil. Ümumiyyətlə, o, istəyir KTMT-nin iclasında açıq müzakirə aparsın ki, bunların Ermenistan qarşısında və Ermenistanın onlar qarşısında hansı öhdəlikləri var, hansı məsələlərdə onlardan dəstək ala bilər? Yəni bu, çox ciddi məsəle-

əsasdır, bu təşkilat beynəlxalq hüquq normaları, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında fealiyyət göstərir. Həmin o BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, işğal olunmuş ərazilər azad olunmalıdır. Eyni zaman da bəllidir ki, bu təşkilatın məndəti Dağılıq Qarabağ ərazisine aid deyil. O cümlədən bəllidir ki, əger Ermənistən bizim torpaqları işğal edibse, artıq bizim sərhədləri pozubsa, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrinde öz əksini tapıbsa, Azərbaycanın ixtiyarı var ki, yalnız Qarabağda yox, cəbhənin başqa istiqamətin-dən də eks-hücumu keçib düşmənə cavab versin. Paşinyan bunu bili-bilə israrla deyir ki, məsələ açıq müzakirə olunmalıdır. Cavabı bilir. Bu cavab ermənilər üçün məqbul cavab olmayacaq. Ancaq israr edir ki, onlar bunu desinlər?

- **Niyə?**
- Mən güman edirəm ki, Paşinyan ABŞ-dan mandat alıb ki, torpaqlar azad olunma-lıdır, bu haqda müzakirələrə başlayın! İndi isteyir həmin mesajı KTMT-dən də alsın. Faktiki olaraq həm Lukaşenko, həm Nazarbayevə atmaca atmaqla və məsələni kəskin qoymaqla ki, "gəlin qarşılıqlı öhdəliklər məsələsini açıq müzakirə edək", Paşinyan onlaraya yalvarır ki, ay Lukaşenko, ay Nazarbayev, açıq deyin ki, bətorpaqlar azad olunmalıdır və KTMT müharibədə ermənistani müdafiə etməyəcək! O halda da mən seçkilərdən sonra gedib ictimaiyyətə müraciət edə bilərəm ki, amerikanları deyir "azad et", ruslar deyir "azad et", KTMT deyir "azad et"! Elə isə gəlin papağımızı qabağımıza qoyub fikirləşək ki, Qarabağı azad edək, yoxsa meydanda tək qalaq, Azərbaycanla təkbətək vuruşaq?

aşinyan taran qərarı ex?

taran gararı olmaya-

taran qərən olmaya-
cə olaraq, Paşinyan
adı ilə demək istəmir.
Paşinyan da öz dostunu
səydiyi bir adamı qa-
mək istəmir. Ona görə
rəy bu fikre qarşı çox
ətraf onu sindirməq asan
Paşinyan bunu öz adın-
yey qorxur, ancaq da-
ki, ne təklif olsa, mən
u xalqa açıqlayaca-

qərar verəcək, mən
nəyəcəyəm. Ona gö-
güman edirəm ki, indi
Nazabayevə, Luka-
sataşmaqla, atmaca
“gelin məsələni qar-
akıra edək, görək öh-
z nədən ibarətdir”
mu zorla gündəliyə
KTMT-dən bir açıq
zələyir ki, “o torpaqlar
imalıdır və Azərbay-
charibədə Ermənistan
stek ala bilməz”. Ona
Ermənistan özü BMT
şəhər Şurasının qətna-
zur, həm də bu təşki-
zamnaməsine ziddir.
Şinyan öz adından,
şyanın adından yox,
-in, həm də üzv oldu-
nın adından Ermənis-
izəkirlər aça biler.
ki, mən də bunların
əm, ancaq reallıq
barətdir, həm ABŞ,
KTMT-nin mövqeyi bu-
hətta fikirləşirdim ki,
iclasına qədər Na-
və Lukaşenkoya ya-
nacaq əsasən ciddi bir
hazırlıym ki, siz təc-
sətçilərsiniz, siz başa
adam size sataşmir.
size yalvarır ki, mən
əlin! İclasda durun açıq
bu təşkilat səni müda-
həcək, torpaqlar azad
dır, Azərbaycanla mü-
bəzə ümidi eləmə! İndi
size yalvarır ki, bunu
mən, mən də gedib ölü-
yim ki, bunu Amerika
edir KTMT-də. Hər

eür, KTM'de. Hər addımları Ermenistanda də tehlil edirlər. Lərde Köçəryana ve a müxalifətdə olan la Paşinyanın eleyhişlər, xüsusiylə de Dağlıq məsələsi ilə məşdamlar. Onlardan biri Şahnazaryandır. O Köçəryani, Sərkisyani ən adamlardan biri idi. Sərkisyinan partiyasının a üçüncü yeri alıb. Dəyər ki, deyəsən, Paşinianın abağı Azərbaycana q üçün gəlib. Yaxud müxalifətçi, Avroin-üzrə aparıcı ictimai li bəri olan Stepan Qri- di en radikal, millətçi təninin siyahısında ikinci Dəyər ki, biz Dağlıq məsələsi ilə bağlı a etibar etmirmik. Yəni lər həqiqətən də Er-

cəmiyyətində var...
 Elşad PAŞASOY,
“Yeni Müsavat”



Ağsaqqal deputata lakonik və mərifətli cavab variantları

Samir SARI

Məsələ budur: söyüş-təhqir terror növüdür. Bu fikir lə razılaşmayanlar ola bilər, amma gerçəkden də belədir. Bu və ya digər partiyaların, qrupun, təriqətin üzvləri tərəfindən kütləvi şəkildə söyləcəyin-dən qorxaraq ürəyindən keçən haqq sözü deməyən, doğrunu müdafiə etməyən, dünən dediyi düz sözü bu gün danan və ya düzəlis verməyə çalışan adamların ölkəsində yaşayırıq.

Terror nedir? Terror insanları qorxutmaq, gözüqip etmək vasitəsidir. Əgər insanlar təhqir olunmaqdan, söyləməkdən qorxurlarsa, demək, artıq terrora məruz qalıblar. Bunu bir az yumşaldıb "psixoloji terror" da deyə bilərik. Zətən, bütün qanlı-qansız terror aktları insanları qorxutmağa, bir iradəyə tabe etdirməyə yönəlik olur.

Məsələnin elmi-psixoloji-felsefi-sosiooloji, eləcə də frazeoloji tərefini büküb-qatlayıb qoyaq bir kənara, keçək mətbəbə.

Son günlər yene de sosial mediada yeni bir söyüş tufanı qopub. Tufan da deyil, əsl sunamıdır, sellənib gedir. Əslində bu şəbəkədə daimi bir söyüş-təhqir telətümü var, amma bir də görürsən ki, lap qasırğaya çevrilir. Elə də olur ki, istifadçılar 2-3 gün söyməyə kimisə tapmir, darixir, bir-birini söyürər. Amma çox çəkmir ki, Allah qismətlərini yetirir.

Xüsusi Feysbukda xroniki söylənən personalalar var. Onlar istifadəçilərin qara dəftərinə çıxdan düşübər, yaxşı söz deyəndə de söylülürər.

Elələri də var ki, heç vaxt yaxşı söz demirlər və təbii ki, payları verilir. Belə adamlara mazoxistlər qrupu da demək olar. Artıq söyüscül istifadəçilər də quşqulanırlar ki, deyəsən, o tip adamlar söyülməkdən ləzzət alırlar, "incit məni, çevir meni, söy meni" modundadırlar.

Prinsipce, bu halda söyüscüllər onlara bu zövqü yaşat-mamalıdlar, amma ele olmur, onlar da söyməsələr lezzət almırlar. Ona görə də proses, türkün sözü, öz rutin halyyla davam edir.

O gün sosial şəbəkə istifadəçilərin çıxdankı və daimi "sevimli respondent", ağsaqqal deputat Hadi Rəcəbli yenidən bir söz deyib və fealların qəzəb şimşəklərini yenidən öz üstüne çəkib.

Sosial şəbəkədə iddia olunur ki, Hadı müəllim belə bir söz deyib: "143 manata bir ay normal yaşamaq olar".

Feysbuk iştirakçıları müəllimin özünüñ ayda minimum 2-3 min manat qazandığını əsas götürərək bu fikirlə, yumşaq desək, razılaşmırlar. Ona görə də bir çoxları öz leksikonlarındakı yazılışı mümkün olmayan sözləri inci, mirvari kimi ipə-sapa düzə-düza gedirlər.

Bir neçə ərkim ötən adama daxili poçtla, bəzilərinə açıq şəkildə yazıram ki, söymək olmaz, bu, heç nəyi həll etmir. Cavab verirlər ki, bəs nə edək, oxumursanı, müəllim nə deyir.

Dönüb bir də oxuyursan, görürsən ki, müəllim əslində belə deyib: "Ehtiyac meyari 143 manat təşkil edəcək. Hesab edirəm ki, 143 manat normal rəqəmdir". Düzdür, bu da mübahisəli fikirdir, amma buna aşağıdakı variantlarda rəy bildirmək olar:

1. Bu yanlışdır, 143 manat normal rəqəm deyil, bu pulla 1 ay dolanmaq olmaz;

2. Bu doğru deyil, heç kəs 143 manatla bir ay normal dolana bilməz;

3. Bu absurddur, 143 manatla yalnız bir həftə dolanmaq olar;

4. Deputat səhv deyir, bir ay normal dolanmaq üçün adama ən azı 341 (rəqəmlərin ters düzülüşü) manat lazımdır;

5. Hadi müəllim özü 143 manatla 1 ay dolana bilərsə, buna geniş, əyani şəkildə izah etsin;

6. Cənab Rəcəblinin bu fikri də bundan əvvəlkilər kimi doğru deyil və zərərlidir;

7. Qoy cənab deputatin özü heç vaxt bu məbləğlə bir ay yaşamaq imtahanı qarşısında qalmışın.

Bax, bu sayaq ifadələri bir az da artırmaq və söyüş söymək, təhqir etməmək mümkündür.

Yəqin ki, uzun illər partiya xadimi, parlament üzvü olmuş ağsaqqal adam sinninin bu vədəsində bu cür mübahisəli, qıçırqı doğuran fikirlər səsləndirirə, onu buna vadar edən şəbəbler var. Anlayışlı olmaq, haldan anlamaq gərəkdir.

Yoxsa sosial şəbəkə üzvü olmadıqından o, onsu da bərəsində deyilən yaxşı-yaman sözlərin heç birini görmür, oxumur. Bəlkə də o, Feysbukda bu cür total şəkildə tənqid (təhqir) olunduğundan da xəbərsizdir.

Ona görə də hər ansı bir adama qarşı tənqid fikirləri sosial şəbəkədən, peşəkar mediada səsləndirmək yaxşıdır. Elə olanda reaksiya da olur.

P.S. Belə durumlarda söyüslə yanaşı, qarğışlar da səs-lənir, amma o, bir az başqa söhbətdir.

Noyabın 28-de Gürcüstanda keçirilən prezident seçkiləri dünyənin nəzərlərini bir daha bu ölkə üzərinə cəmləyib. Hakim "Gürcü Arzusu", Koalisiyasının dəsteklədiyi müstəqil namizəd Salome Zurabişvilinin qəlebəsi çoxları üçün gözlənilməz olub.

Xanım siyasetçi müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze üzərində 15% səs çoxluğu ilə qalib gelib. Nəticələrin açıqlanmasından dərhal sonra çoxsaylı müzakirələr açılıb. Xüsusiəl Zurabişvilinin bir ay önce keçirilən seçimlərin ilk turunda 38% səs yiğması və bir ay ərzində səslərini 19% artırması, əvəzində 37% səs yiğan Vaşadzenin digər namizədlərin də dəstəyi ilə səslərini 54%-ə qaldırması və seçkide şok məğlubiyyət yaşaması ciddi suallar doğurur.

Artıq bu sualın cavabı dəha çox axtarılır, gürcüler nə üçün belə etdilər?

Əksər ekspertlər hesab edirlər ki, gürcü xalqı seçkidə sabitliyə səs veriblər. Arqument kimi də, Vaşadze qalib gelərsə, Gürcüstənən kənardə yaşayan sabiq prezident Mixail Saakaşvilinin ölkəsinə geləcəyi və nəticədə Rusiya ilə münasibətlərin 10 il önceki kimi gərginləşə biləcəyi göstərilir. Bunu isə gürcülerin istəmədiyi vurğulanır.

Gürcüstənən bundan sonra nələrin dəyişəcəyi ilə bağlı fərqli fikirlər səslənir.

Əslən Gürcüstənən olan politoloq Şahin Cəfərli hesab edir ki, Vaşadzenin məğlubiyyətində Saakaşvili faktoru mühüm rol oynayıb: "Bizim insanlarımız Gürcüstan barədə dolğun məlumatlara malik deyil. Gürcüstan qonşumuzdur, tez-tez gedib-gəlirik, amma bu, o demək deyil ki, Gürcüstən cəmiyyətini və siyasetini çox yaxşı tanırıq, bilirik. Bütənə belə təsəvvür formallaşmış ki, Gürcüstənən Saakaşviliye ümumxalq məhəbbəti var, hər kəs onun qaydışını arzulayıb. Əslində isə belə deyil. 2012-ci ildə Saakaşvilinin partiyası - Vahid Milli Hərəkat parlament seçkilərini uduzdu və hakimiyətdən getməli oldu. O vaxtdan bəri ölkədə bir neçə parlament, bələdiyyə, prezident seçkilərini keçirilib, Vahid Milli Hərəkat hamisində məğlub olub. Müxalifət adına ən yüksək nəticə məhz bu seçkidə əldə olundu, amma yənədə alınmadı. Məğlubiyyətdə Saakaşvili faktorunun mühüm rol oynadığını düşünürəm. Təsadüfi deyil ki, ilk turdan sonra iqtidarı bütün eks-təbliğatını məhz Saakaşvili üzərindən qurdur, küçələrde onun qaydışının təhlükələri barədə xəbərdarlıq əks olunmuş bilbordlar yerləşdirildi, KİV-də bu barədə güclü təbliğat aparıldı. Siyaset mühəndisi kimi püxtələşmiş Bidzina İvanishvili anti-Saaka-

vili kampaniyasının neticə vərəcəyinə yüzde yüz emin olmasayı, bu əsula əl atmadı. Deməli, gürcü cəmiyyətində Saakaşvili əleyhdarlığı hələ de qalır və onun qaydışını istəməyənlər çoxluqdadır. Niye? Bunun səbəbləri haqda çox danişmaq, mübahisə etmək olar. Qisaca deyim ki, Saakaş-

mizəldərden birinin az fərqli (3-4%) qazanacağı gözləyirdim, amma fərq 20% civarındadır. İlk turun arifmetikası göstərirdi ki, Qriqol Vaşadze daha şanslıdır. Çünkü 11% səsle üçüncü olmuş David Bakradze, eləcə də 2,4% səs yiğmiş David Usupashvili ona tam dəstək vəd etmişdi. 4,7% səs almış Şalva Natelaşvilinin

da ilk turla müqayisədə iştirak faizi 10% çox oldu. Bu yeni seçicilərin mütləq əksəriyyətinin Zurabişviliyə səs verdiyi aydındır. Gürcüstənən qarşıqlıqlı olacağına inanmırıam. Müxalif seçkini ədalətlə sayır, onlar yəqin ki, nəticələrə etiraz edəcək, aksiyalar, məhkəmələr müraciətlər ola bilər. Amma genişmiqyaslı xalq etiraz-

Gürcülerin arzusu və xanım

Salomenin qəlebəsinin sırrı

Əksər ekspertlər hesab edirlər ki, gürcü xalqı seçkidə sabitliyə səs verib



rəetmə metodları ölkədə nərazi təbəqələr yaratdı. Bu nərazi tədricən böyüdü və 2012-ci ildə hakimiyətin dəyişməsi ilə nəticələndi. Yanlış anlaşılması, mən Saakaşviliin istahəllərinin zəruri olduğunu düşünürəm və onun Gürcüstan tarixində mühüm rol oynamış lider olduğuna dərhalı hakimiyətə dəstək verəcəyidir. Vaşadze digər müxaliflərden cəmi 4% səs celb edə bildi, həmin namizədlərin seçicilərinin əksəriyyəti Vaşadzeyə səs vermedi. Mən burada 2-ci tur öncəsi Saakaşvilinin həddən artıq öne çıxmışının ciddi rol oynadığını əminəm, çünki digər müxalif partiyalar Saakaşvilini dəstəkləmir və onu lider kimi qəbul etmir.

Politoloq seçkilərdə saxtakarlıqların olduğu barədə iddiyalara da toxundu: "Seçki prosesində kifayət qədər qayışlılığı doğru dəyişməyəcək, əksinə, bu halda daxilde qarşıdurma yaranması ehtimal var, xaricdən isə Rusiya Gürcüstənən qarşı yeni təxribatlara əl atı bilər. Bu neqativ etimallar insanların bir qismini qorxutdu. Salome Zurabişviliin qəlebəsinə yönəldilib. Bunlar şübhəsiz ki, seçkinin demokratikliyinə ciddi şəkildə kölgə salan məqamlardır. Amma kütülvə saxtakarlıqlan, bülletenlərin qutulara doldurulmasından danişmaq məmkün deyil. Belə faktlar ya olmayıb, ya da cüzi olub. İvanishviliin siyaseti və taktikası doğrudan da xanım Zurabişviliin lazımı miqdarda səs toplamasını təmin etdi. İkinci tur-

lari və inqilab üçün sosial sifariş olduğunu inanmırıam. Müxalifət yavaş-yavaş diqqətini qarşidakı parlament seçkilərinə yönəldəcək, çünki elə də çox vaxt qalmayıb. 2020-ci ilin payızında seçkidi. Ölkədə hakimiyətin taleyi həll edən seçki məhz parlament seçkiləridir. Əgər müxalif ayrı-ayrıqlıqda son president seçkilərinin ilk turundakı nəticəni təkrarla, ölkədə hakimiyətin dəyişməsi realdır. Bu şans var və müxalifət bundan maksimum yararlanmağa çalışacaq. Saakaşviliyə gəldikdə isə, onun qarşidakı parlament seçkilərinə qədər ölkəyə qayıdı problematik məsələdir. Qayıtsa, həbs oluna bilər, cünni barəsində məhkəmə hökmü var, bəzi ittihamlarla bağlı istintaq da gedir. Saakaşvili bu cür aqibətə hazırlırmı, bilmir. Amma onu bilirəm ki, Vahid Milli Hərəkatın təkbaşına hakimiyətə gəlmək şansı yoxdur, yalnız koalisiya şəklinde bu mümkün kündür. Gürcüstənən xarici siyasetində dəyişiklik olmayacağıq, İvanishvili hökuməti Rusyanı təhrik etmədən, ehtiyatlı avroatlantik integrasiya siyasetini davam etdirəcək".

□ Cavanşir ABBASLI,
"Yeni Müsavat"

Milli Məclisin deputatı, yaxıcı Hüseyinbala Mirələmov "Yeni Müsavat" a geniş müsahibə verib. Həmsöhbətimiz parlament fealiyyətindən tutmuş, yaradıcılıq işlərinə qədər ona ünvanlanan sualları cavablandırıb. Həmçinin zaman-zaman barəsində yazılın tənqidli yazıları, qalmaqlallarda adının hallanmasına dair özünməxsus şəkildə münasibət bildirib.

- *Hüseyinbala müəllim, Milli Məclisdəki bündə müzakirələrində cami birca dəfə çıxış etdiniz. Ümumiyyətlə, iclaslarda az danışan deputatlar-dansınız. Bu "ehtiyatlılığınıınız" səbəbinə bilmək olarmı?*

- Yox, bu, ehtiyatlılıq deyil. Məndə belə bir xasiyyət var: demək istədiyimi - hətta çıxış hər alışsa da - məndən qabaq deputatlardan kimsə deyib, artıq çıxış etmirem. Çünkü mən sevirmən kiminə sözünü təkrar edim.

- *Bündə müzakirələrində sizin demək istədiklərinizi həmkarlarınız dediğimizi?*

- Mədəniyyət abidələrinin qorunması ilə bağlı çıxış etdim. Məndən sonra çox həmkarım o baremdə sözünü dedi. Amma şəxşən mən hesab edirəm ki, bir dəfə çıxış etmək bəsdir. Mən çıxış namına çıxış etmək istəmirəm.

- *Xətai rayonundan, 33 sayılı dairədən deputat seçilməniz. Seçiciləriniz vaxtaşırı görüşürsünüz mü?*

- Vaxtaşırı deyəndə ki... Mənim qəbul günlərim var. Seçicilərim həmin günler qəbuluma gəlirlərsə, imkan daxilində onların arzu-istəklərini... Məsələn, ele vaxt olur heç nə edə bilmirik. Çünkü torpaq, ev isteyirler. Təbii ki, biz bu məsələləri həll edə bilmirik. Amma ele məsələləri var ki, ən azı nazirliklərə, müəssisələrə məktub yazırıq, xahiş edirik.

- *Bəs nazirlər sizin xahişlərinizi eşidirlermi? Həmkarlarınızın bir çoxu rəsmi qurumlardan şikayətçidir. Siz neçə...*

- Bilmirəm kimlərdən söhbət gedir. Amma nazirlər mənim bütün zənglərimə həmişə cavab veriblər, onlardan heç bir narazılığım yoxdur. İmkən olmayanda deyiblər nəyə görə mümkün deyil. Şəxşən mənim şikayətim yoxdur. Əlbəttə, mən çalışıram ki, az narahat edim. Ele məsələ var ki, bir telefon zəngi ilə onu həll etmək olar. Yəni real məsələlərlə bağlı zəng edirim.

- *Bəs bəzi asarlınızı tamaşa-yaya goyulanda siz həmin nazirləri premyeraya dəvət edirsinizmi?*

- Düzünlü deyim, mən heç vaxt onları tamaşalarına dəvət elemirəm. Amma çox vaxt özləri gəlirlər. Məsələn, Milli Dram Teatrında mənim "Vəsiyyət" asərinin tamaşası gedirdi-Milli Məclisin deputatı, bizim dostumuz Rövənəq Abdullayev, mənim xəbərim belə olmadan... Bir də axşam teatrın direktoru mənə zəng vurdur ki, bəs, sən haradasan? Dədim nə var, xeyir ol? Dedi Rövənəq müəllimin tapşırığı ilə bütün Neft Şirkətinin rəhber işçiləri, idarə müdürü, struktur bölmənin rəhberləri bütün zələ götürüb, bilet alıblar və gəliblər tamaşa-yaya baxmağa. Çox da razı qalıblar, alqışlarla qarşılıyırlar. Hətta Rövənəq müəllim orada məni soruşub ki, "sağ ol" desin, amma çox təəssüf ki, gec bildiyimə görə teatr gedə bilmədim. Öz arzu-istəkləri ilə tamaşa-yaya gedən nazirlərimiz, idarə rəsisi, Milli Məclisin deputatları



elə davrənsinlər ki, sizin adınız xələl gəlməsin. Elə deyilim?

- Doğrudur. Mən sizinle təmamilə razıyam. Əks təqdirdə, heç birinə yiye durmuram. Heç birinin dalınca getmirəm, heç maraqlanıram da. Deyirəm qardaş, təhsil almaq istəyirsin, nə qədər istəyirsin verim. Lap gel, son qəpiyi de verim, get, ingilis dilini, alman dilini öyrən. Get, kompüter öyrən. Deyirəm düşünmə ki, sən gedib cinayət edəcəksən və mən sənin dalınca geləcəyəm, elə söhbət yoxdur. Amma nə edəsən ki, cəmiyyətdə belə adamlar da olur.

- *Sizin fikirləriniz də bir sıra hallarda geniş müzakirələrə səbəb olur. Xüsusilə də az yeməklə bağlı...*

- Səzə səmimi deyim. Bir dəfə iki qız müxbir mənə yaxınlaşdı ki, Hüseyinbala müəllim, biz istəyirik sizdən intervü götürük. Dədim

yırlar, təkzib veriblər. Dədim mən onları bağışlayıram, amma onlar başa düşməlidirlər ki, neyə görə yalan yazırlar, niyə mənim usaqlarım adını ləkələməyə çalışırlar, mənə hörmətsizlik edirlər? Beləcə onları bağışladım. Amma dedim ki, belə etmək olmaz. Heç olməsə obyektiv ol, nə var, onu yaz! Əsl jurnalıst odur ki, gördüyü yazarı yazsın. Mənim jurnalista təhsilim yoxdur, ixtisasca mühəndisəm, amma dediyim kimi, 5 il qəzetdə işləmişəm. Səbəbi də o idi ki, 3-cü sinifdən o qəzetdə çıxış edirdim. 8-də oxuyanda hekayələrim çap olunurdu. İnstituta girində redaksiyaya getdim. Allah rəhmət eləsin, baş redaktör Əmrəhə Əmrəhova özümü təqdim edəndə bütün işçiləri yıldı, dedi bizim feal yazarımızdır. Elə oradaca məndən soruşdu ki, işləmek istəyirsin? Dədim mən gündüz oxuyoram. Dedi, eybi yoxdur, Hikmet Ziya bizdə şöbhə

"Belə çıxır ki, mənim nəslimdən bir adam bizneslə məşğul ola bilmez"

Hüseyinbala Mirələmov: "Nazirlər mənim bütün zənglərimə həmişə cavab verirlər, onlardan heç bir narazılığım yoxdur"

var. Məsələn, Ziyafet Əsgərov nəinki mənim tamaşalarıma, demək olar ki, Milli Dram Teatrında gedən bütün tamaşaları baxır. Mən onu Dram Teatrında həmişə görmüşəm, ən aktiv tamaşaçıdır. Əbülfəz Qarayev dəfələrlə tamaşalarına gəlib. Neft və Sənaye Universitetinin rektoru öz kollektivi ilə dəfələrlə "Xəcalər", "Vəsiyyət" tamaşalarına baxıb.

- *Bilet alır, ya dəvətnamə ilə?*

- Bəli, bilet alır. Həm də ən aktiv oxucudur. Bir dəfə gece saat 3-de telefon zəng çaldı, Ziyafet müəllim də xaricdəydi. Mənim təzə povestimi oxuyub bitirmişdi orada. Zəng edib mənə təşəkkürünü bildirdi ki, oxudum, çox xoşuma geldi, sənə "sağ ol" demək üçün zəng etdim. Belə oxucular var.

- *İndi hansı əsər üzərində işləyirsin?*

- Hazırda çox mühüm trilogiya üzərində işləyirəm. Onu çoxdan başlamışam. Belə adlanır: "iki şah, iki sultan". Söhbət 13-16-ci əsrlərdən gedir. Şahlarımız Uzun Həsən və Şah İsmayıllı Xətai, sultانlarımız da ikinci Mehmet və Sultan Səlim Yavuzdur.

13-cü əsrde ilk Azərbaycan dövlətinin bünövrəsini qoynaq hökmdarımız Qazi Bürhaneddin olub. Onun əsl adı Əhməddir. O dövrən başlamışam. Birinci kitab belə adlanır: "Qazi Bürhaneddin səltənetinin süqutu". Romanın ilk hissəsi artıq "Azərbaycan" jurnalında çap olunub. İkinci hissə ikinci Mehmet və Uzun Həsənin arasındakı mühərribədən bəhs edir. Uzun Həsənin vaxtında müstəqil Azərbaycan dövlətinin ərazisi 3 milyon kvadrat kilometrə yaxın idi. Sonra da Şah İsmayıllı Sultan Səlim arasındakı mühərribədən bəhs olunur. Bilirsiniz ki, Çaldıran döyündə bizim Səfəvilər dövləti mövcud oldu. Mən niyə bu möv-

zuya müraciət etmişəm? Çünkü həm Türkiye, həm Azərbaycan, ətək Türk dünyasında bu iki mühərribəyə baxışlar çox müxtəlidir. Bəzən subyekтив, bəzən əqidəbən, bəzən təriqətdən gələn münasibətə görə bu hadisələr işq salırlar. Mən bununla razı deyiləm. Çalışmışam ki, heç bir təriqəti əsas kimi götürmədən, sünni-siye məsələsini bir kənarə qoyub əsl obyektiv səbəbi göstərim. Nə üçün bu mühərribələr baş verdi? Nə üçün bizim Ağqoyunuñ dövləti, Səfəvilər dövləti mögləub olmuşluq oldu və bunun səbəbkarları kim idi? Əlbəttə, mən bir neçə cümlə ilə bunu deyə bilerəm ki, Roma papaları başda olmaqla, bütün Avropa bu iki türk dövlətindən qorxurdu. 1501-ci ildə Şah İsmayıllı bütün

86,6 min kv.km. ərazisi var, onun da beşdə biri işğalda. Bu, bütöv Türk dünyasının faciasıdır. Ona görə də mən istəyirəm bu esərtəm obyektiv, vicdanla işləyib təqdim edim. Bu roman həftədə bir dəfə "Kredo" qəzətində çap olunur. Qalib üçüncü hissə, o da demək olar ki, beynimdə hazırlıdır. Allah sağlıq versə, 2019-cu ilin sonlarında bu trilogiyani başa vurub üç kitab şəklinde çap etdiracəyəm.

- *Hüseyinbala müəllim, sizin adınızın bəzi hallarda qalmalı-qalmaqlı hadisələrdə hallanması yaşın ki, oزucularınızı da narahat edir. "Min bir gecə" restoranından tutmuş digərlərinə qədər.*

- Vallah belə çıxır ki, mənim nəslimdən olan bir adam da bizneslə məşğul ola bilmez? (güt-

buynur. Əvvəlcə dedilər ki, hələ səmimi söhbət edirik, intervü deyil. Söhbət qənaatdən düşdü, mən də qeyri-resmi söhbətlər dənişdim, dedim hələ dost söhbəti edirik, intervü üçün deyil. Sən demə, yazmışılar. Sonra mən intervüyə başladım, fikirlərimi dedim. İnanın, mənim rəsmi intervüdən bir cümlə verməmişdilər. Ancaq hansı ki, onlarla səmimi söhbət etmişdik, onları yazmışılar. Mən orada demişdim ki, bəli, indi camaat hamısı, ister kişi, ister qadın istəyirələr az yesinlər. Onlar istəyirələr ki, öz formalarını saxlaşınlar. Belə bərə semimi söhbətdən sonra həmin mühərribələr götürüb başqa cür yazımişdilar. Guya mən demişəm insanlar az desinlər. İnanın, belə saxta, qeyri-səmimi yanaşma adəmi təessüfləndirir. Sonra o qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilişsiz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirmə. Həqiqi mənə dəyişməyə vər. Mən hələ qızə dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda "Azərbaycan pioneri" qəzətində işləyirdim. Bəlkə də o dövrən yaxın gələnlərə xəber, oçerk yazımağı öyrədəcəksən, y



Fəlakətdən qurtulduq

Zamin HACI
 zaminhaci@gmail.com

"Mən istərəm bələni, cün istər bəla məni"
(Məhəmməd Füzuli, "Leyli və Məcnun")

Başımız deputatxanadakı büdcə müzakirələrinə, Hadi müslimin hansıa təklifinə, metrodakı qızın ayağına qarışdı, məməkötün böyük bir fəlakəti üstündən adlatmasına təhlükən adı "Expo" idi. Bizim dildə yazsaq, dünya ti-carət sərgisi.

Həmin bu haqq-hesab çox zırılıt bir tədbirdir. Onun ne demək olduğunu "Sədərək" və "Bine"dən başqa yarmarka görməyən biz qara millətə izah eləmək əslində bir qədər çətindir. Ancaq pulla ifadə eləsək, hamı başa düşər. Təsəvvür edin, bunun 2010-cu ilde Şanxayda keçirilməsinə 60 milyard dollar xərcləmişdilər. 2015-də Milanda keçirilen sərgiye İtaliya hökumətinin 3 milyard 600 milyon dollar pulu çıxmışdır. Keçənilki "EKSCO" Qazaxıstanın paytaxtı Astanada olmuşdu, bəzi hesablamaya görə, qazaxların dövlət büdcəsindən də buna 2 milyard 100 milyon dollardan çox pul getdi. Gelir-zad da olmadı. Elə gəlir az olduğu üçün fransızlar bu ilki yarışmaya - 2025-ci ilin müsabiqəsinə qatılmadılar. Özü də bu sərgi fransızlar üçün əslində tarixi tədbirdir. Parisdəki Eyfel qülləsi 19-cu əsrin sonunda məhz "EKSCO" sərgisindən şəhərə yadigar qalmışdır. O vaxtdan bəri neft olmadan stabil gelir verən yeganə buruqdur. Tek bu qülləyə hər il 7-8 milyon turist dırmaşır. Üstündə bir-iki yerde "Sabirabadlılar burada olmuşdur" yazısı vardır. Nəsə, sözümüz bu deyil.

Bax, noyabrın 23-də həmin bu sərginin 2025-ci ilde hansı şəhərdə olması üzrə səsvermə keçirildi, namizədlər rusların Yekaterinburg, yaponların Osaka və bizim Bakı şəhəri idi. Qalib yaponlar oldu, Bakı isə 170 dövlətdən cəmi 23-nün səsini aldı.

Böyük faciədən qurtulduq. Çünkü bunda qalib gəlsəydik, yaxın 5 ilde Bakının harası sökülüb, harası tikiləcəkdi - Allah bilir. Daha harada xərci-borcunu ödəməyen stadionlar, səhnəsində siyanlar oynayan konsert-sərgi salonları qayırılaqçıdı - adam düşünmək belə istəmir. 2025-ci iləcən paytaxt sakinləri və şəhərimizin qonaqları özlərini kənddə toy mağazının qurulması meydancasındaki kimi hiss edəcəklər: "Ayə, başını əy, durbanı ora uzadəq", "Filankəs, oradan çəkil armaturu basdırıq", "Qardaş, zəhmət olmasa, buradan itil, beynəlxalq əhəmiyyətli tədbir var" və sairə və ilaxır. Zarafat deyil, biz bunun yüzdə biri boyda olan "Yevrovijn" görmüş millətik. Hələ də yadımıza düşəndə "vijn-vijn" edirik. Hətta ayrıca dustaqları da vardi, adalarına "Yevrovijn dustaqları" deyirdilər, heç bilmirəm axırları necə oldu, buraxdılarmı. Bize səs verməyən o dövlətləri təpib hamısına şəxsən minnət-darlıq eləməliyik. Çox sağ olun, qardaşlar. Allah sizdən razı olsun. Alveriniz yaxşı getsin, minimum əmək haqqınız qalxın, istehlak xərciniz düşsün, sərgiye ürəcən olub ney-nim-neca eləyim deməyəsiniz.

Yaxşı haldir ki, hökumət heç bu tədbirdən milləti agah eləyib ürəyimizi nəhaq yerə qırmadı. Quş qrip, ebola virusu-filan kimi necəse keçib getdi. O şaqat açan teleaparıcı demişkən, bir külək idı əsdi, keçdi. Biz, ümumiyyətlə, müsbət millətik, çox vaxt belə şeyləri biləndə də hökumətin üzünə vurmariq. Özümüzü elə aparıq. Görürsən kimsə usağı toy eləyir, səni çağırırmı, sən də toy qurtarandan sonra guya incimiş kimi deyirsən ki, vallah, çox incidik, niyə xəber ver-mədin-zad... Hökumət evində toydur, millətin xəbəri yoxdur - təxminən belə.

Bu arada, qayıdaq xırda-xuruş xərclərimizə. Bakıda lift pulu temasından yaxşılaşdır. Xəbəriniz var, liftin təzə müdürü qiyməti 5 dəfə qaldırmaq istəyirmiş. Ancaq mən bu sahədə Sumqayıtin təcrübəsinə dünən qəzetimizdən oxudum, çox sevindim. Orada görün neyleyiblər. Sıtat: "Sumqayıt şəhər "Lift-servis" Birliyinin reisi Cümşüd İslimiyevin verdiyi məlumatı görə, onlar yaşayış binalarında sakinlərdən liftdən istifadə üçün 1 manat məbləğində aylıq ödəniş yığırlar: "Binaların 2-3-cü mərtəbələrində yaşayanlar ödənişi etməkdən bəyün qaçındır. Biz də məcbur qalib liftləri saxladıq. Yuxarı mərtəbələrdə yaşayan sakinlər özləri könüllü olaraq aşağı mərtəbədə yaşayan vətəndaşların da əvəzində 2 manat məbləğində ödəniş edirlər".

Əladır. Milli birlik belə yaranır. Mən təklif edirəm, Sumqayıtin müsbət təcrübəsi Bakıda daha geniş tətbiq olunsun. Misal üçün, 1-ci mərtəbədə, həyat evində yaşayanlardan, bina yaxşı qələnlərdən də lift pulu zorla toplansın. Verməyənin suyu, işığı, qazı kəsilsin.

Hələ kəndlilər az qala yadımdan çıxdı. Niyə onlar da lift pulu vermır? Amma bize kənd toyuğunun yumurtasını 30-40 qəpiyə satırlar.

Azərbaycan Cənubi Sudanə sülhəməramlı göndərir. Bununla bağlı prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafia, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub. Layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhəmərəmləri missiyası tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq. Artıq layihə komitədə müzakirələr olunaraq plenar iclasa tövsiyə edilib.

Qeyd edək ki, 90 ilə yaxındır ki, həll edilməyən Sudan-Cənubi Sudan problemi Afrikənin ciddi problemlərindəndir. 2011-ci ildə referendumdan sonra Cənubi Sudanın müstəqilliyini elan etməsi ilə yenidən vətəndaş müharibəsinə çevrilən məsələ yerli xalqın medəni və dini zəminda müharibəsi kimi görünse də, tamamilə müstəməlekə ölkələrin iqtisadi mübarizəsi kimi də qəbul edilir. Əsas məsələ Sudan və Cənubi Sudan arasında qalan zəngin neft yataqlarının olduğu Muglad hövzəsi və Abyei bölgəsinin elə keçirilmə mübarizəsidir. Cənubi Sudanın ən böyük geliri neftdir və gəlirinin 97%-ni buradan təmin edildiyini düşünsek, Cənubi Sudan üçün neftin nə qədər önemli olduğu aydın olar. Cənubi Sudanda 3,5 milyard barrel neft ehtiyatı və 3 trilyon kub fut hacmində təbii qaz ehtiyatı olduğu təxmin edilir. Ancaq Cənubi Sudanın çıxardığı nefti sata bilməsi üçün Sudan'dan keçən boru xəttine ehtiyaçı var. Bu bir-birinə bağlı sistem də qarşıdurmanın fitilini alovlandırır. Sudana qonşu ölkələrin bu bölgədən çıxan neftin daşınması və beynəlxalq bazara göndərilməsindən pay almaq istəməsi istər Sudan, istər Cənubi Sudan üzərindəki təzyiqi artırır.

Çin Sudanın istehsal etdiyi neftin ən böyük alıcısıdır. Ölkədəki neftin demək olar ki, hamisi çinli və Malayziya firmaları tərəfindən çıxarılır. Bu səbəbdən Çin bölgədəki hər hadisənin içinde olmaq istəyir. Çin buradakı nəzarətin, xüsusiələ, ABŞ-in elinə keçməsini istəmir. ABŞ və Çinin qarşılıqlı müstəməlekəciliyit ittihamları ilə böyüyən proses Fransanın da kökədən pay almaq cəhdəri ilə dənədən çıxılmaz hala gelir.

Sudan və Cənubi Sudan arasındaki vətəndaş müharibəsinin acisini hər zaman olğulu kimi, məzəlum xalq hayatı iləaclıqla mübarizə apararaq çekir. Vətəndaş müharibəsində minlərlə insanın öldüyü biliñir, ancaq dəqiq rəqəm verilmir. Ölkədə 1,5 milyon insanın evlərindən uzaqda yaşılığı, 2,5 milyon insanın da aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğu məlumdur.

BMT-nin təsirsiz siyaseti dünəyadakı heç bir problemi həll edə bilmədiyi kimi, Sudan-Cənubi Sudan arasında qarşıdurmaları da həll edə bilmir. Bu gün Cənubi Sudanda 8500-ə qədər BMT sülhəmərəmləri mövcuddur. Ancaq qarşıdurmalar ve qarşılıqlı hücumlar hələ də davam edir.

Sual yarana bilər ki, Afrika qitəsində gedən proseslər Azərbaycanın hansı xarak-



Niyə Cənubi Sudanda

sülhyaratma missiyasında

qatılırıq" sualının üç cavabı var"

Zahid Oruc: "Azərbaycan beynəlxalq sülhyaratma prosesinə töhfə verməyə qadir olduğunu sübuta yetirir"



terde maraqlarına və mənafelərinə cavab verir. Yaxud ondan irəli gələrək sualı bir qədər daha konkret qoymaq mümkündür ki, eğer hər hansı bir hərbi əməliyyatlar sülh yaradıcı xarakter daşısa da sonucunda Azərbaycanın təhlükəsizlik mənafelərinə uyğundurmu?

Milli Məclisin Müdafia, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc "Yeni Müsavat" a bildirdi ki, "Azərbaycan ne üçün Cənubi Sudanda sülhyaratma missiyasını qatılırıq" sualının 3 cavabı var: "Birinci, BMT tərəfindən üzv dövlətlərə müraciətler edilir. İkinci, BMT ona üzv olan dövlətlərə müraciətlərde bulunur. Dövlətlərə xahiş edir ki, hansıa konfliktlərin həllində, sülhün daimi xarakter daşılması üçün görülən işlərdə öz rolunu oynasınlar. Mən ele hesab edi-

rem ki, Cənubi Sudana göndərilecek hərbçilərimizlə bağlı Azərbaycan dövlətinin əsas götürdüyü argumentlər bunaqlardan ibaretdir.

İraq, Kosovo və Əfqanistanda sülhəmərəmlə missiyaları iştirak etməklə Azərbaycan təcrübə qazanıb. Həm də bunun ölkəmiz üçün siyasi üstünlükleri də əldə əsas götürür. Cənubi Sudan, bildiyiniz kimi, 2011-ci ildə siyasi xəritəyə çıxb. Ona qədər ümumi Sudan dövlətinin içərisində olub. Amma ona qədər 100 il ərzində aralarında çox böyük konfliktlər yaşañıb. 2011-ci ildə Cənubi Sudanı BMT tanıyb. Bu gün isə humanitar fəlaket perspektivi qarşısında olan bir dövlətdir. Azərbaycan, məncə, dəhə global mənada bu prosesdə iştirak ələməkə yanaşı, öz problemine diqqəti cəlb etməyə çalışır. Hər kəs deməyə haqqımız olur ki, Azərbaycan özü də ərazi bütövlüyü problemini yaşayan bir dövlətdir və burada da sülhəmərəmlə əməliyyatlara ehtiyac duyula bilər. Bu sülhyaratıcı proses yalnız bir dövlətin inhisarında olmasın deyə BMT-nin Qarabağla bağlı vərəcəyi qərarlar sonrakı dövrde sülh missiyalı qüvvələr tərəfinən mütləq möhkəmləndiriləlidir. Mənim aləmimdə məsələnin mənasından biri də budur".

□ Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

Balıq yetişdirmek üçün yaradılan sünî göllerin əksariyyəti bağlanacaq. Hökumətin 2016-ci ilən başlığı bu proses davam edir.

Hökumət qurumları hesab edir ki, həmin göller vətəndaşların mülkiyyətinə pay torpağı kimi verilmiş əkin sahələrində, dövlət mülkiyyətinə aid qış otlaqlarında, dövlət tətbiyat fondu torpaqlarında və bələdiyyə mülkiyyətinə aid örtü-otlaq sahələrində yaradılıb. Buna görə də torpaqların bərpası üçün sünî balıq göllərinin ləgvi vacibdir.

Balıqçılığın inkişafı təbi ki, ölkə iqtisadiyyatına xeyli fayda verə bilər. Ancaq qanunsuz olaraq yaradılan sünî balıq gölləri bəzi hallarda həm iqtisadi, həm də ekoloji olaraq mənfi fəsədlər töredir. Bəzək halların qarşısının alınması üçün ölkədə torpaq qanunvericiliyinin təhləbləri pozulmaqla yaradılan sünî balıq göllərinin fəaliyyəti nəzərətə götürülür.

Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə heyata keçirdiyi tedbirler nəticəsində respublika üzrə ümumiyyətdə 30 rayon üzrə 537 sünî balıq gölü müəyyən edilib və onlar bərəsində məlumat bankı yaradılıb. Bunların 131-i Salyan rayonunda, 83-ü Neftçala, 32-si Biləsuvar, 22-si Hacıqabul rayonunda, qalan ise digər bölgelərdə aşkar edilib. Müəyyən olunub ki, sünî balıq gölləri əsasən kənd təsərrüfatı təyinatlı pay torpaqlarında, dövlət və bələdiyyə mülkiyyətinə aid otlaq sahələrində, qış otlaqlarında qeyri-qanuni olaraq yaradılıb.

Aparılan monitoring zamanı

Oliqarxlарын "пul голю" qurudulur

121 gölün fəaliyyəti dayandırılıb, torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb; bəzi ekspertlər hesab edir ki, həmin göllərin fəaliyyətini leqallaşdırmaq lazımdır



qanun pozuntusu halları olan 121 gölün fəaliyyəti dayandırılıb, torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb. Bəzi ekspertlər hesab edir ki, həmin göllərin fəaliyyətini leqallaşdırmaq lazımdır.

riyəsine qaytarılıb. Balıq gölünün 269-u barədə inzibati protokollar yazılib, cinayət əməlinin

əlamətləri aşkar olunan 25 gölə bağlı sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.

"Yeni Müsavat" xatırladır ki, sünî göllərlə bağlı məsələ hələ 2016-ci ildə kənd təsərrüfatı üçün

Canavar Lənkəran və Astarada məktəblilərə hücum etdi-6 yarallı...

Bir yırtıcı bıçaqla öldürülüb, bir nəfərin həyatını işe mobil telefon xilas edib



Astarada canavarlar məktəblilərə hücum edib.

"Report"un Cənub bürosu xəber verir ki, hadisə rayonun Şüvü kəndində baş verib. Bəzək, noyabrın 29-da səhər saatlarında məktəbə gedən şagird və valideynlər canavarların hücumuna məruz qalıblar. Hadisə zamanı 4-ü məktəblilər olmaqla, 7-nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, 1993-cü il təvəllüdü Jale Firudinə övladı Rəvan Abdullaevi məktəbə apararkən canavarın hücumuna məruz qalıb. Buzaman J.Firudinə öglünü qorumaq üçün özünü canavarın önüne atıb və canavar 25 yaşlı qadını dişləyərək yaralayıb. Qadın övladının üstünə uzanaraq onu canavardan qoruyub və canavar onun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib.

Qadının hərəkətsiz uzandığını görən canavar digər məktəblilərə

hücum edib. Bu zaman məktəbə gedən, 2007-ci il təvəllüdü Lale Əşrəfova və 2004-cü il təvəllüdü Rafiq Baxşiyev, kənd sakini, 1974-cü il təvəllüdü Malik Ağayev yırtıcıların hücumuna məruz qalıblar.

Analoji hadisə rayonun digər kəndlərində də baş verib.

Bəzək ki, rayonun Sekaşan kənd sakini, 1993-cü il təvəllüdü Güneş Şöyüb qızı Şahmurdova və Zingüləş kənd sakini 2009-cu il təvəllüdü Şənlik Qosqar oğlu Rəcəbov və 1978-ci il təvəllüdü Tofiq Qeribxan oğlu Əsgərov canavarın hücumuna məruz qalıb. T.Əsgərov bıçaqla canavarı öldürüb və ağır bədən xəsarətləri alıb.

Astarada canavarın Xəstəxanasına yerləşdirilən yaralılar əməliyyat edilib, yaraları tikişib və quduqluq eleyhine vaksinlər vurulub. Onların vəziyyətinin orta-agır olduğu bildirilir.

Xatırladaq ki, iki gün önce Lənkəran rayonunda da canavar yeniyetmələrə hücum edib. Hadisə dağ kəndi Bileserdə baş verib. Canavar hücumuna məruz qalan 16 yaşlı Anar Rəcəbov axşam saatlarında mal-qarana

heyətə gətirərək kənddə canavarın hücumuna məruz qalıb. Yırtıcı yeniyetmənin sol bud nahiyyəsini dişləyib. A.Rəcəbov canavarın dişlərindən qurtarmaq üçün əlindeki mobil telefonla yırtıcıının başına bir neçə zərbə edirib. Bu zaman canavar onun əlini dişləmək istəyib, lakin əlinəki telefon yeniyetmənin həyatını xilas edib.

Özünü itirməyən A.Rəcəbov yaxınlıqdakı heyətlərdən birinə girib. Onun ardınca həyətə soxulan yırtıcı həyətdəki itlə boğuşduqdan sonra səs-küydən hürkək qaçıb.

Canavar bundan bir neçə dəqiqə sonra kəndin digər ərazisində

də məktəbdən evə qayıdan 8-ci sinif şagirdi Xalid Abdullayev hücum edərək, ona da sol bud nahiyyəsindən xəsarət yetirib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlar zəruri tibbi yardımçılar edilib.

Son aylar Azərbaycanda kəndlərə canavar hücumları kəskin şəkildə artıb. Yırtıcılar tekce mal-qarayı sürüşünə deyil, kənd sakınlarına də xəsarətlər yetirirlər. Çox zaman canavarların ac olması səbəbindən yaşayış məntəqələrinə hücum etdiyi fikri öncə çəkilir. Lakin bəzi mütəxəssislər hesab edir ki, bu hadisələr əsasən həmin heyvanların yaşayış arealına müdaxilə səbəbindən baş verir. Bəzək ki, əvvəlki illərlə müqayisədə yaşayış məntəqələrinin, heyvandarlıq təsərrüfatlarının sayı həddindən çox artıb. Təsərrüfatların sayı artıqlıqda heyvanların yaşayış arealına müdaxilə olunur. Yaşayış məntəqələrinin

ve təsərrüfatların genişlənməsi onların hücum etməsinin əsas səbəblərindən.

Əvvəller canavarların sayı təhlükəli hal alanda Respublika Ovçular Cəmiyyəti müqavilə esasında kendələrə nəzarət postları yaradır ve canavarları ovlayaraq problemi yoluna qoyurdular. Bunu yanaşı, yerli sakınların özləri də ov təfəngləri ilə canavarları vura bilirlər. Sovetlər dövründə yırtıcıları məhv edən şəxslər dövlət tərəfindən mükafatlandırılırdı.

Məsələn, bir canavarın öldürülməsinə görə 100 rubl mükafat verilirdi. Amma Azərbaycan 1999-cu ildə Avropanın Yabarı

Flora və Vəhişi Faunasının Mühabizəsi üzrə Konvensiyaya qoşulub və canavarların təqib edilərək ovlanması hazırlıq qanunvericiliyə ziddidir. Bəzək hala yol verən şəxslərin İnzibati Xətalar Məccəlisinin 272.3-cü maddəsinə əsasən, 1000-2000 manat məbləğində cərimələnməsi nəzərdə tutulur.

İnsanlar canavarların hayatı və təsərrüfatları üçün təhlükə yaratdığını hiss etdikdə bunurla bağlı ETSN-in regionlarındakı yerli şöbələrinə, yaxud yerli icra hakimiyyətlərinə müraciət edə bilərlər.

□ ORXAN,
"Yeni Müsavat"

Qida Təhlükəsizliyi Agentliyi: "Əşək fermasının qeydiyyatı yoxdur"



Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qeydiyyatdan keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti eks etdirmir".

Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilər ki, sözügedən təsərrüfat qida məhsulları sahəsində fəaliyyət göstərən subyekti kimi dövlət qeydiyyatına alınmayıb.

Məlumatda qeyd olunub ki, agentliyin əməkdaşları tərəfindən həmin təsərrüfatdan götürülmüş süd nümunələrinin müayinələri zamanı məhsulda bakterioloji çirkənme aşkar edilib: "Məlum olub ki, uzunqulaq təsərrüfatının fəaliyyəti sanitər-gigiyenik normalara uyğun qurulmayıb. Bununla bağlı sahibkara həmin təsərrüfatda süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra fəaliyyətə başlamaq üçün agentliyə müraciət olmasına dair məktub ünvanlanıb".

Bakı Şəhər icra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov paytaxt rayonlarının icra başçılarını, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərini toplayaraq müşavirə keçirib. Müşavirədə bildirilib ki, president İlham Əliyevin tapşırıqına əsasən paytaxtda qış mövsümüne hazırlıq, şəhərdə genişməyişləri quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı xüsusi program hazırlanı.

məsələsinə də toxundu: "Amerikada iki-üç gündən bir leysan yağır. Orada olduğum zaman gördüm ki, yağış dayanından 5 dəqiqə sonra asfalt qupquru olur. Heç bir yerde gəlməcə yaramır. Çünkü oradakı kənarında yağış kanalizasiyası çəkilib. Bakıda isə bu xətlər düzgün işləmir. Ya vaxtında təmizləmirlər, zibil dolur, ya da tikilən hündürmətəbəli evlər, düzgün asfaltlanmayan yollar problem yaradır.

Qış qapıda: Bakının əsas problemləri nədir?

Ekspert qısa zamanda bu problemləri aradan qaldırmağın mümkün olmadığını deyir

Mövsumə hazırlıqla əlaqədar Bakı Şəhər icra Hakimiyyətində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Eyni zamanda paytaxtin bütün rayonlarında, idarə və müəssisələrdə, həmçinin şəhər icra hakimiyyəti tərkibində fəaliyyət göstərən department və təşkilatlarda, həmçinin "Azəriqaz" İB, "Azərişiq" ASC, "Azərsu" ASC, Bakı Su kanalı İdaresi, "Azerbaycan Avtomobil Yolları Dövlət Agentliyi", Bakı Nəqliyyat Agentliyi tərəfindən də mövsumə hazırlıqla bağlı tədbirlər planı hazırlanıb, rayonlara icra hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılib. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvlərinin, bütün rayonların təsərrüfat xidmətlərinin xüsusi rejimde çalışacağı, her hansı ciddi hal yaranarsa, onun derhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bakıda bu il qışın sərt keçəcəyi ilə bağlı proqnozlar var. Hər il qış aylarında paytaxt ərazisində əsasən təbii qaz və yollarla bağlı problem yaşınır. Artıq indidən insanlar qazın zəif gəlməsindən şikayətlər. "Azəriqaz" İB-dən isə bildirili ki, havalar soyuduğu zaman istehlakçıların təbii qaza olan tələbatı artırısa, verilən qazın həcmi artırıllar.

"Yeni Müsavat" a danişan ekspert Nüsrət Qasımov bildirdi ki, bir il ərzində problemləri tam həll etmək mümkün deyil. Ekspertin sözləri görə qərargah yaradılsa, tapşırıq verilsə belə, problemlər yenə yaşanaq: "Önce deyim ki, cəmiyyətimizdə şikayət, haqqını tələb etmək mədəniyyəti hələ tam formalaşmayıb. Azərbaycanda 200 miliona qədər qaz abonent var. Lakin ölkədəki qaz təsərrüfatı yenidir. Ölkədə 1990-ci illərin əvvəllərindən qaz çəkilişine başlanıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var. Hansı ki, bu kəmərlər bir çox kommunikasiyaların əhatəsindədir. Qaz xətləri evlərə buxar istiliyi və rən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir. Bu cür təsərrüfatı birləşdirən qaz çəkilişini artırı

Son 12 ilde dünyada fıravunluq ən yüksək səviyyəyə çatıb, yəni, daha çox adam həmisikindən yaxşı yaşamağa başlayıb. Strateg.az xəbər verir ki, bunu noyabrın 28-də açıqlanmış Legatum Rifah İndeksi üzə çıxarıb.

Norveç artıq ikinci ildir bu reytingdə başda gedir. Son beş ilde dünyada 113 ölkədə rifah səviyyəsi yüksəlib. Bunlar indeksdəki ölkələrin 75 faizini əhatəleyir və bu ölkələrdə altı milyard adam yaşayır.

İndeks Asiya-Sakit Okean regionunun son 10 ilde ən sürətli artdığını üzə çıxarıb. Burada orta və aşağı səviyyəli ölkələr rifah səviyyələrini sürətlə yaxşılaşdırırlar. Ən çox diqqəti çəkən isə Nepal, İndoneziya və Hindistandır.

Ümumilikdə, sürətli yüksəlik yaşayışın ölkələrdə sakinlər 10 il öncəkindən daha yaxşı yaşıqları bildiriblər.

Azərbaycan 99-cu yerdir. Ermənistan 88, Gürcüstan 80, Rusiya 96, İran 108-ci yerdir. Azərbaycan ötən il 149 ölkə içində 103-cü yere çıxmış, bir il öncəkindən 3 pillə irəliləmişdi
<https://777897.info/b/>
<https://www.azadliq.org/a/28877785.html>.

Azərbaycanın regionda yalnız İrandan irəlidə göstərilməsinə qarşı çoxsaylı mövqelər var. Xüsusi Gürcüstanın 19 pillə biziñdən önde verilməsinin qərez olduğunu vurğulanır.

"Azərbaycan" qəzetiñin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bildirdi ki, rifah tək rəqəmlə deyil, gözəl də ölçülür: "Bilmirem ki, o qurum rəqəmləri haradan alıb, nəyin əsasında Azərbaycana çox aşağı yer veriblər. Bəlkə siyasi yanaşma olub, bəlkə də onların Azərbaycandan xəbərləri yoxdur. Burada iki məqamı öne çəkmək istəyirəm. Birincisi, Azərbaycanın

Dünya Rifah İndeksinin hesabatına Bakıda sərt reaksiyalar

Bəxtiyar Sadıqov: "Onların Azərbaycandan xəbərləri yoxdur"

Fikret Yusifov: "Kiminsə bizi rifah göstəricisinə görə geridə sıralaması daha çox ikili yanaşmanın məhsuludur"



bu başından o başına gedəndə nə qədər tikinti-quruculuq işlərinin getdiyinin, yeni mənzillərin tikintisinin, insanların nə qədər imkanlarının yüksək olduğunun şahidi olur. Şəhərdə maşınlar elindən tərəfənməyin nə qədər çətin ol-

duğunu hər kəs bilir. Gözləbaxanda görürsən ki, bunların hamısı xalqın rifahından xəbər verir. İnsanlar 1-2 mərtəbəli evlə kifayətlənmirlər. Eyni zamanda bir maşınla da kifayətlənmirlər. Özü də ən yaxşı avtomobilərlərlərlər. Ha-

minin əlindəki telefon adı telefondan deyil. Daha çox qiyməti, programları olan telefonlardır. Azərbaycana gələn turistlər birmənalı olaraq müsahibə verəndə, öz ölkələrinə gedib orada çıxış edəndə ölkəmizin inkişafından, gözelliyindən danışırlar. Bizim insanların geyimlərindən tutmuş bütün aksesuarlara qədər hər şey bu xalqın rifahını göstərir. Axşamlar restorallara gedin, görəcəksiniz ki, əvvəlcədən sifaris verməsen bir boş yer tapa bilərsəni? Uşaqlarımızın geyimləri, toy geyimləri və s. rifahdan xəbər verir. Biri var ki, qazandığın pul yalnız yemeyinə çata ve onuna qidalanısan. Ev, maşın və digər bu kimi şeylər bir-başa imkandan irəli gelir. Bunlar da rifahın göstəricisidir. Onlar bizim ölkəyə aşağı

yer verirlər, bu onların öz vicdanlarıdır. Əgər sən fəlakət içərisində boğulan, bütün günkü küçələre çıxıb etiraz mitingləri keçirilən Ermənistanla Azərbaycan, diləngi vəziyyətində yaşayan erməni xalqı ilə Azərbaycan xalqı arasında cüzi fərq görürsənse, yaxud blokada şəraitində yaşayan İranla Azərbaycan arasında yaxınlıq olduğunu hesab edirsənse, demək, bu sənin qərəzindən doğur. İrana müalicə digər şeylər üçün gəden azərbaycanlılar oradakı vəziyyəti yaxşı bilirlər. Bu baxımdan reytingin ya naşılıqdan, ya bilməməzlilikdən, ya da qərəzdən doğduğunu düşünürəm. Onlar Azərbaycana dəst olmayan hansısa bir qurumdan bu arayışları, rəqəmləri götürə bilərlər. Ən sevindirici hal odur ki, bizi ne-

çənçi yerdə göstərmələrin-dən asılı olmayaraq Azərbaycan qurulur, inkişaf edir, Bakı gözəlləşir. Ölkəmizdə rifahın daha da yüksəlməsi üçün işlər daim görülür. Bunların müqabilində nə yazırlarsa, bu onların öz işidir".

Sabiq maliyyə naziri, iqtisadişçi alim Fikret Yusifov hesab edir ki, bu, Azərbaycanın apardığı islahatlara, əldə etdiyi nəticələrə qətiyyən uyğun gəlməyən bir münasibədir: "Bir qədər önce Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan ümumi reytingdə yeni rekorda imza ataraq, ekşər indikatorlar üzrə mövqeyini da-ha üst səviyyəyə qalxmasına nail olmuşdu. Bu hesabatda Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dönyanın ən çox islahat aparan ölkəsi elan olunub. Daha doğrusu, ölkəmiz 2017-ci ilde müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerde qərarlaşıb və dünyanın bir çox ölkələrinin geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Bu qədər nüfuzlu bir beynəlxalq maliyyə institutunun Azərbaycana verdiyi belə yüksək qiymət fonunda kiminsə bizi rifah göstəricisinə görə geridə sıralaması daha çox ikili yanaşmanın məhsuludur. Ola bilməz ki, ölkəmizdə əhalinin sosial məsələlərinin həlline ölkədə bu qədər diqqət yetirildiyi bir vaxtda bu göstəriciye görə biz aşağı yerlərdən birinə layiq olaq".

□ Cavanşir ABBASLI,
 "Yeni Müsavat"

İslam ölkələrinə dollardan intina çağırışı

Ekspert: "Pakistan və İran kimi ölkələr buna gedə bilərlər, amma..."

Bu günlərdə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və ticari əməkdaşlıq daimi komitesinin 34-cü toplantısında keçirilib. Toplantıda çıkış edən Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilatın üzv olan ölkələri qarşılıqlı ticarətdə xarici valyuta ilə hesablaşmaları aradan qaldırmaya çağırıb: "Verli və milli valyutamızı istifadə etməkdən başqa çıkış yolu yoxdur. Əks təqdirdə, valyuta məzənnəsi altında əzilməyə davam edəcəyik. Aramızdakı ticarətdə milli valyuta istifadə etməyimiz imperialist şəbəkələri parçalamaq baxımından həddən artıq müümüdür".

Xatırladaq ki, Ərdoğan eyni təklifi qurumun ötənləki toplantıda da çıxış etmişdi. Ümumiyyətə, Türkiye ABŞ-la münasibətlərində yaranan gərginliyə görə son illerde müxtəlif ölkələrlə qarşılıqlı ticarətdə dollardan intinaya nail olmağa çağlışır. Bu sahədə ilk addimları ABŞ-la münasibətlərindən daha gərgin olan Rusiya ilə ticarətdə atmağa başlayıblar. Belə ki, Türkiyənin Rusiyadan aldığı "S-400" raket sistemlərinə görə ödəniş dollarla aparılmayacaq. Bu barədə Rusiya prensenti Vladimir Putin iki gün əvvəl Moskvada keçirilən forumda məlumat verib: "Yarım saat evvel Türkiye prezidenti ilə səhbatımız oldu. Bəzi aktual məsələləri müzakirə etdik, o cümlədən



rət dövriyyəsi genişdir. Region ölkələrindən xarici ticaret həcmi en yüksek olduğu ölkə 10 milyard dollar ile Birleşmiş Əreb Əmirlikləridir. Sonra 5 milyard dollarla Səudiyyə Ərəbistanı gelir.

Türkiyənin son illər ərzində Körfez ölkələri ilə olduqca fəal olan münasibətlərindən Qətər xəsusü əhəmiyyət kəsb edir. Təbii qazı, əsasən, xarici bazarlardan təmin edən Türkiye məye təbii qazın 68 faizini Qətər-dən idxlərdir. Türkiye eyni zamanda İranın da böyük

həcmdə neft-qaz idxlərdir.

Son illərdə Türkiyənin Körfez ölkələri ilə qarşılıqlı investisiyalarında da artımlar qeydə alınır. Bütün bunların fonunda, Türkiyənin qarşılıqlı ticarət əlaqələrində dollarдан intina çağırışının İslam ölkələri tərefindən qəbul edilməsi, həyata keçirilməsi nə qədər realdır?

Sualı cavab verən "Yeni Müsavat" qəzetiñin Yaxın Şərqi üzrə ekspert-yazarı Kənan Rövşənoğlu hesab edir ki, hazırda bunun baş tutması real görünmür: "Doğrudur,

Türkiyə İslam aləmində nüfuzlu ölkədir. Hazırda İslam Əməkdaşlıq Təşkilatının dö-nəm sədrdir. Ancaq indi bu təklifi reallaşmasına mane olan amiller var. Birincisi, siyasi münasibətlərdir. Məsələn, Körfez ərəb ölkələri, xüsusən də Misir, Bəth kimi dövlətlər Türkiyə ilə açıq münaqışa vəziyyətindədir. Eləcə də Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn kimi ölkələr Qətər münaqışesi səbəbi ilə Türkiyə ilə soyq münasibətlərə malikdir. Bundan əlavə, hazırda münaqışının davam etdiyi Suriya, Liviya, Yəmen kimi ölkələrin de Türkiyə ilə ciddi problemlərinin olduğunu demək mümkündür. Yəni dolayış ilə bir çox müsəlman ölkəsi Türkiyənin təklifini dəstəkləməyə hazır deyil".

Qeyd etmek yerinə düşər ki, Türkiye tərəfi Azərbaycanla qarşılıqlı iqtisadi əlaqələrde də dollardan intina olunması məsələsinə bir neçə dəfə gündəmə getirilir. Azərbaycan ekspertləri hesab edirlər ki, indiki şəraitdə bunun baş tutması çox çətindir. Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vəsitiñə Türkiye iqtisadiyyatına investisiyaları dollarla yatırıb. Onların yenidən milli valyuta ilə hesablanması mümkün deyil. Eyni zamanda ekspertlər bildirirlər ki, ticaretin dollardan kənar bir valyuta ilə aparılması hələ dollardan intina olunması anlamına gəlmir. Çünkü tətbiq olunacaq her hansı milli valyutanın dayanacağı əsas dönerli valyuta olmalıdır. Hazırda dünyanın ən dönerli valyutası isə dollarıdır.

□ DÜNYA,
 "Yeni Müsavat"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Eko-loji maarifləndirme və ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü Umeyra Tağıyeva reportaz saytına müsahibəsində plastik torbalarla bağlı danışır. Nazirlilik rəsmisinin sözlərinə görə, plastik qablaşdırma tullantıları, xüsusən də polietilen torbalar ətraf mühiti çirkəndirən əsas faktorlardan biridir:

"Bu gündək istehsal olunan plastik qablaşdırma məhsullarının 50%-i son 20-25 il ərzində istehsal olunub. Bu sahədə vəziyyəti mürəkkəbleşdirən amillerdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan ilbəl miqdarının artmasıdır. Araşdırıcılar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkəndirir. Eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüsət atmosfer havasını zəhərləyir. Odur ki, plastik tullantıların təbiətə neqativ təsirlerinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur".

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış təhlilə görə, ölkəmizdə adambaşına ilə 24 kq plastik tullantı əmələ gelir. Azərbaycanda Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2009-cu ilə görə plastik torbaların ölkədə istehsalı 2 dəfəyə qədər, bu məhsulların ölkəyə idaxi işə 5 dəfəyə qədər artıb: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda bu məselenin həlli istiqamətində ardıcıl işlər görülür. Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, plastik tullantılarının yandırılması zamanı atmosfer havasının çirkəndirilməsi neticəsində insan sağlığı üçün yaranan əlavə risklərin azaldılması üçün mərhələli şəkildə plastik məhsulların istifadəsinin mehdudlaşdırılmasına yönələn fəaliyyətimiz, düşünürəm ki, əhalinin tərəfindən dəsteklənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn ildən başlayaraq ticarətdə plastik torbaların ödənişli olması ilə bağlı müvafiq işlər görür və yan-xın zamanda ölkədə birməlik istifadə olan 20 mikrona qədər plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur".

"Yeni Müsavat" isə bu problemin dünyada necə həll olunması ilə bağlı araşdırma aparır. Ümumilikdə isə alış-verişlərde və içiñə zibil qoymaq üçün istifadə edilən plastik torbaların qalıqları quruda ən azı 800 il, dənizdən ən azı 400 il yaşayır. Və bu qalıqlar zamanla kimyəvi dəyişikliyə məruz qalaraq təbiəti çirkəndirir. Dolayı-sı ilə də canlıları zəhərləyir. Məhz buna görə də bir çox ölkələrdə plastik torbalardan isti-



vi reaksiya girdiyinə görə tez xarab olur. Məhsul həmin torbalarla bilavasitə elaqədə olduğuna görə orqanizmimiz üçün çox təhlükəli hesab olunur. Bu torbaların içərisinə çörək, ət, yağ və digər ərzaq məhsulları qoyulduğunda onlar həmin torbalarla kimyəvi reaksiya girir. Bu reaksiya kənardan adı gözəl baxdıqda hiss olunmur. Tərkibində çoxlu sayda kimyəvi birləşmələr olan bu torbalardan nə qədər çox istifadə olunarsa, təhlükə riski də bir o qədər artır. Onların gələcəkdə insan orqanizmینə hansı ziyanları vuracağı isə tam bəlli deyil. Adətən bu torbalar orqanizmdə müxtəlif xəstəliklərin təməlini qoyur. Polietilen torbalar xüsusilə allergiyası olan insanlar üçün daha təhlükə-

ketlərdən, demək olar ki, istifadə olunmurdur. İstifadə edənlər isə onları binaların altında yerləşən qəbul məntəqələrinə təhvıl verirdilər.

Dünya plastik torbaya müharibə açıb

İldə 500 milyard plastik torbanın istehsal olunması və təbiətə qarışımının 400 il davam etmesi bir çox ölkələri hərəkətə keçirib. Dünya miqyasında hər bir dəqiqədə 1 milyon torbanın zibile atılmasına görə Tailand, Keniya və Fransa hökumətləri torba istifadəsinə qadağ'a tətbiq edib. Zibillərin yiğilmasından tutmuş, saxlanmasına və yox edilməsinə qədər bütün xidmətlərin bir plan çərçivəsində əla alınması və xüsusilə də bu atıqların dəyerləndirməsi və ya geri qayta-

Dünya plastik torbalara yox deyir - bəs Azərbaycan?

Plastik qablaşdırma tullantıları quruda 800, suda 400 il "yaşayır"; ağır xəstəliklərə səbəb olur

fadə qadağan edilir. Xüsusən de alış-verişlərdə kağız və ya parça torba istifadəsi geniş yayılır. Keçmiş nəsillər plastik torbanı bilməzdi. Plastik torba son 50 ilə həyatımıza girdi.

Plastiklər neft istehsalında istifadə edilən xam neftin işlənməsi nəticəsində artıq qalan məhsullardan əldə edilir. Yer üzüne çıxarılan neftin yüzdə 4-ü plastik istehsalı üçün istifadə edilir.

Dünyada hər il dəyişik həcmde 1 trilyonu aşan plastik torbadan istifadə olunduğu, bu torbalar üçün təxminən 250 milyon ton plastikdən istifadə edildiyi təxmin edilir. Təkcə ABŞ-da illik plastik torba istehsalı 400 milyard ədəddir. Onların geri yığılma faizi isə yüzdə 1 nisbətdədir.

Plastik torba sellərə səbəb olur, heyvanların qidasına qarışır

Birləşmiş Millətlər 50-dən artıq ölkənin plastik çirkiliyini azaltmağa yönelik addımlar atlığına açıqlayıb. BMT-nin Beynəlxalq Təbiət Günü bu mövzuda bu günə qədər hazırladığı ən geniş miqyaslı sənədə görə, 1,3 milyardlıq əhalisi olan Hindistan 2022-ci ilə qədər tək istifadəlik plastik məhsullara son verəcəyini və edib. Qadağa Delhi şəhərində dərhal güvəyə minib. BMT sənədindən görə, Sri Lankadakı Galapagos adalarının birfədefəlik istifadə plastiklərini yasaqlayacağı, Çinin isə bioloji olaraq həll edilə bilən torba istifadəsinini təşviq etdiyi məlum olub.

Arayış üçün bildirək ki,

plastik tullantılarla mübarizəyə dünya miqyasında bir çox ölkə dəstək verir. İngiltərədə xüsusən media sayesində mövzuya diqqətin artırılması təmin edilib. Amma sənəddə böyük miqdarda plastikin çay və okeanlara qarışmasının qarşısını almaq üçün daha geniş miqyaslı aksiyaların olmasına diqqət çəkilib. İnkışaf etməkdə olan bir çox ölkələrdə plastik torbalar su borularını tixayaraq sellərə səbəb olur və heyvanların qidasına qarışır.

Arayışda qeyd olunub ki, plastik tullantılarla mübarizəyə yönəlmüş siyaset bəzi ölkələrdə fərqli nəticələrə səbəb olur. Kamerunda plastik torba istifadəsinin qadağan olunduğu və plastik tullantılarla kiloya görə pul ödəməsinin tətbiq olunmasına baxmayaraq, neylon torbalar hələ də ölkəyə gizli şəkildə getirilir.

Bəzi ölkələrdə isə plastiklə mübarizəyə yönəlmüş qanunlar olsa da, bu qanunların təqibiyetləri yoxdur. İndiki mərhələdə ən əlverişli vasitə isə plastikin təkrar istehsalını təşviq edən bəzi addımların atılmasıdır.

BMT sənədlerində həmçinin qeyd olunub ki, bu günə qədər istehsal edilən plastikin, sadəcə, yüzdə 10-undan az bir qismi təkrar istehsalala cəlb edilib. Sənədə görə, dünyada hər il 1,6 trilyon plastik torba istehsal edilir. Çin plastik tullantıları en böyük qaynağı olduğu halda, Amerika da adambaşına en çox plastikin istifadə edildiyi yer olaraq qiymətləndirilir.

Bundan başqa, plastik tullantıların daha təsirli şəkildə qruplaşdırılması, plastik eko lojialternativlərin iqtisadi baxımdan özünü bürüze verir. Ona görə də bu cür torbaların istifadəsi na qədər azalırsa, bir o qədər faydalı olar".

Plastik paket - xərcəngin carcusu və torpağın düşməni

Plastik paketlərdən istifadə həm də sağlamlıq üçün zərərlidir. Bu paketlər hazırlanarkən tərkibinə vurulan kimyəvi birləşmələr insanlarda bir sıra ağır xəstəliklərə səbəb olur. Plastik paketlərin üzərində qida üçün yararlıdır. Yararlı olmayan plastik paketlərdən istifadə çox zərərlidir. Bunların tərkibinə sağlamlıq üçün təhlükəli kimyəvi birləşmələr vurulur.

Plastik paketlərdə olan birləşmələr xərcəng xəstəliyi daxil olmaqla, sağlamlıq üçün bir çox problemlər yaradır. Mütəxəssislər plastikin tərkibində olan A bisfenolunun hormonal fona təsir etdiyini deyirlər. Həmin maddənin orqanizmdə çox miqdarda olması ağır xəstəliklərə yol açabilir. Onun xərcəng şışlarının inkişafı, ürek-damar və endokrin sisteminin iş pozğunluqları və hətta 2-ci tip şəkər xəstəliyinin inkişafı üçün, katalizator rolu oynadığı rəsmi olaraq sübut olunub.

Polietylən torbaların içərisində saxlanılan ərzaq məhsulları həmin torbalarla kimyəvi reaksiyaya girdiyinə görə tez xarab olur. Məhsul həmin torbalarla bilavasitə elaqədə olduğuna görə orqanizmimiz üçün çox təhlükəli hesab olunur. Bu torbaların içərisinə çörək, ət, yağ və digər ərzaq məhsulları qoyulduğunda onlar həmin torbalarla kimyəvi reaksiya girir. Bu reaksiya kənardan adı gözəl baxdıqda hiss olunmur. Tərkibində çoxlu sayda kimyəvi birləşmələr olan bu torbalardan nə qədər çox istifadə olunarsa, təhlükə riski də bir o qədər artır. Onların gələcəkdə insan orqanizmینə hansı ziyanları vuracağı isə tam bəlli deyil. Adətən bu torbalar orqanizmdə müxtəlif xəstəliklərin təməlini qoyur. Polietilen torbalar xüsusilə allergiyası olan insanlar üçün daha təhlükə-

keli hesab olunur. Bunun səbabı bəlli olmasa da, həmin insanlarda müxtəlif növ fəsadlar özünü bürüze verir. Ona görə də bu cür torbaların istifadəsi na qədər azalırsa, bir o qədər faydalı olar".

Katırladıq ki, bir neçə il öncə Azərbaycanda ilk dəfə olaraq IDEA İctimai Birliyi tərəfindən bioparçalanan paketlərin istifadəsi ilə bağlı aksiya keçirilmişdi. Adı polietilen paketlərində fərqli olaraq, bioparçalanan paketlər təbətiye atıldıqda zaman asanlıqla çürüyür və torpağa qarışır. Ekoloji təmiz paketlər Bakı şəhərinin bəzi iri marketlərinə qida üçün yararlı olmayan plastik paketlərdən istifadə çox zərərlidir. Bunların tərkibinə sağlamlıq üçün təhlükəli kimyəvi birləşmələr vurulur.

Plastik paketlərdə olan birləşmələr xərcəng xəstəliyi daxil olmaqla, sağlamlıq üçün bir çox problemlər yaradır. Mütəxəssislər plastikin tərkibində olan A bisfenolunun hormonal fona təsir etdiyini deyirlər. Həmin maddənin orqanizmdə çox miqdarda olması ağır xəstəliklərə yol açabilir. Onun xərcəng şışlarının inkişafı, ürek-damar və endokrin sisteminin iş pozğunluqları və hətta 2-ci tip şəkər xəstəliyinin inkişafı üçün, katalizator rolu oynadığı rəsmi olaraq sübut olunub.

Sovet dövründə plastik pa-

rilmasına qədər, bu proses "təbiətə uyumlu zibli siyaseti" adlandırılır.

Statistika göstərir ki, hər il dünyada 500 milyarddan artıq sellofon torba istehsal olunur. Ancaq bu, rəsmi rəqəmdir. Qeyri-rəsmi istehsalın da təqribən bu qədər olduğu güman edilir. Məlumdur ki, polietilen təbətiyin birinci düşmənlərindən biridir, onun çürüməsi üçün uzun müddət tələb olunur. Torpaqda 800, dənizdə isə 400 il zaman lazımdır. Təbəti və insanları torba bələsindən qurtarmaq üçün eksər ölkələr çoxdan fəaliyyətə keçib. Bir sıra Avropa ölkələri, həmçinin inkişafına görə heç də dünyaya meydan oxumayan Tayvan, Keniya, Uqanda, kimi ölkələrde sellofon torbalardan istifadə mümkün deyil.

Gürcüstanda ətraf mühitin çirkəndirilməsinin qarşısını almanın məqsədilə bu il oktyabrın 1-dən etibarən qalınlığı 15 mikrondan az olan polietilen torbaların istehsalı və satışı qadağan olunub. 2019-cu il aprelin 1-dən etibarən Gürcüstanda istenilən növ polietilen torbalar qadağan ediləcək. Ölkə ərazisində yalnız Gürcüstanda müəyyən edilmiş standartlara uyğun torbalar istehsal edilməli və satılmalıdır.

Polietylən paketlərdən istifadə qlobal miqyaslı problemidir. Bir çox ölkələrdə, o cümlədən Gürcüstanda plastik qabaların istehsalının xeyli artması ciddi problemlər yaradır.

□ **Sevinc TELMANQIZI,**
"Yeni Müsavat"

Azərbaycanda müvafiq qaydalara məhəl qoymayan karxanaların bağlanması istiqamətində işlər davam etdirilir. Belə ki, son günlər daha 14 karxana qapadılıb...

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, son zamanlar torpaq sahələrinin istifadəsiz saxlanması, özbaşına zəbtetmə halları aradan qaldırılır. Komite tərəfindən aparılan monitoringlərin davamı daş karxanalarında olub. Monitoring zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda karxana fealiyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayırlıb: "Karxanalar tərəfindən həmin torpaq sahələrinin məqsədi təyinat özəşinə deyişdirilərmiş mişar daşı istehsal olunur. Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özəşinə zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq-mühafizə orqanlarına göndərilib".

Bundan başqa, Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fealiyyətində də pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərmiş işlər dayandırılıb".

Bütün bu işlərin fonunda cari ilde respublikada mövcud olan 588 daş, qum-çınqlı karxanasından 256-sı tərəfindən torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə fealiyyəti dayandırılıb. İnzibati Xətərlər Məcəlləsinin tələblərinə əsasən inzibati protokollar 155 karxana barədə yazılıraq cərimə tətbiq olunub. 55 karxanada zəbtolunma hali üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.

Yada salaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi da Bakida fealiyyət göstəren bəzi karxanalar ile bağlı tədbirlər görür. Belə ki, nazirliyinə bildirilir ki, xüsusilə de yay aylarında Bakı şəhərinin üzərini alan toz-dumanının sebəbi məhz bu karxanalardır. Nazirlik tərəfindən verilən məlumatata gərə, həmin karxanalar müasir qurğulardan isti-

Karxanaların qapadılması davam edir: kubik 50 qəpik olur

Əvvəller Bakıda 25-28 qəpiyə satılan bir mişar daşının qiyməti hazırda 35-40 qəpik arası dəyişir



fadə etmədikləri üçün ətraf mühiti, atmosferi çirkəndirirler. Nazirlik tərəfindən karxanala lazımi avadanlıqları almaları üçün xəbərdarlıqlar hələ bir neçə ay öncədən edilib.

Bəs bütün bu proseslər tikinti işlərinə və kubikin qiymətinə necə təsir edəcək?

"Yeni Müsavat" a danişan Bakı Tikinti İdarəsinin rəisi vəzifəsində

çalışmış, ekspert Əzim Məsimov bildirib ki, vaxtilə Abşeron yarımadasında bir neçə karxana fealiyyət göstəridi: "Onlar Qaradağ, Göygöz, Qızıldəş, bir də Zirə daş karxanası idi. Hazırda bu karxanalar özəlşədirilib. Eyni zamanda mövcud vəziyyətdə aidiyyəti oldu-oldmadı çox adam istəyir ki, daş kəsmekle məşğul olsun. Hazırda ictimaiyyətdə tanınan bir neçə məş-

hur adəmin daş karxanası var. Bu qədər abstrakt münasibət göstərmək olmaz. Bu sahə Abşeronun qədimdən qalmış həm sənəti, həm də sərvətidir. Ona görə də hər kəsin harada, neçə geldi daş kəsməsinə yol vermək olmaz. Lakin vaxtında yol veriblər və belə vəziyyət yaranıb. Hazırda qəfildən prosesi dayandırıb, karxanaları da bağlayırlar. Bəs tikinti neçə ola-

caq? Ona görə də bu cür formada deyil, koordinasiya edilmiş şəkilde hərəket etmək lazımdır. Bu dəqiqə tikintidə müyyəyen cöküntü var, tikinti azalıb. Lakin bu, o demək deyil ki, Bakıda tikinti apanılmır. Paytaxt ərazisində sökülesi və yeniden tikilməli olan xeyli yerlər var. Ona görə də bu məsələ əsaslandırılmış, geləcəyi nəzərə alınaraq, düşünülmüş qərarlarla həll edilmelidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi düz yoldadır. Ancaq bunun üçün müyyəyen qərarlar da qəbul edilməli, yığcam ərazilər müyyənələşməlidir. Həmçinin bəlli bir texniki səviyyəyə uyğun formada işlər həyata keçirilmelidir".

Ə. Məsimov bildirib ki, bu işdə texnika da spesifikasi formadadır: "Bakıda bu texnikanın istehsalı prosesi gedirdi. Lakin sonradan həmin texnikanın istehsalı ilə məşğul olan zavod da bağlanıb, görünür, heç bir işi bilən mütəxəssis de yoxdur. Məlumat yarılır ki, texnika köhnəlib, yenisi lazımdır. Lakin qeyd etdiyim kimi, respublikada bələ bir istehsal yoxdur. Daş karxanalarında bu gün işlədilən texnika, xüsusi olaraq Abşeron şəraitinə uyğun formada qurulub. Ona görə də bugünkü texnikanın üzərində iş aparıb, onu müasir formaya salmaq lazımdır. Başqa yol yoxdur.

□ Əli RƏİS,
"Yeni Müsavat"

şa çalışdıq. Əlaqə saxladığı restoranlardan bildirildi ki, ölkə başçısının tapşırıqından məlumatlıdır və qısa zaman ərzində müvafiq qurğuların quraşdırılması istiqamətində işlərini yekunlaşdıracaqlar.

Məsələ ilə bağlı məlumat almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlıdır. Nazirliyinə bildirildi ki, hazırkı vəziyyətdə müvafiq təmizləyici qurğunu quraşdırın restoranların sayında artım var:

"Lakin konkret rəqəmi hələ ki açıqlaya bilməyəcəyik. Çünkü həzirdə bu istiqamət üzrə işlər aparılır, yeni siyahı hazırlanır. Həmin siyahı hazır olduqdan sonra ictimaiyyətə geniş məlumat verəcəyik". Prezidentin yeni fermanına gelincə issa nazirliyinə bildirilib ki, onlar üzərindən düşən məsuliyyəti dərk edirlər və bu istiqamətə də lazımi işlər aparmaqdə davam edirlər. Nazirliyinə bildirilib ki, yaxın günlərdə ümumi proses, aparılan son işlər və restoranlardakı vəziyyətlə bağlı ictimaiyyətə geniş açıqlama verəcəklər".

□ Əli RƏİS,
"Yeni Müsavat"

Nazirliyə restoranları məhkəməsiz bağlamaq səlahiyyəti verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Artıq bir neçə restoranda da müvafiq qurğular quraşdırılub"



proses uzanırdı.

Hazırda nazirliyin şikayəti əsasında işi məhkəmədə olan bir neçə restoran var ki, onların da taleyi sual altına düşüb.

Ötən həftə açıqlanan rəsmi məlumatə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən vaxtdan 6 ay keçməsindən baxmayaq, yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb. Nazirliyinə "Yeni Müsa-

vat" a bildirilmişdi ki, 150-yə yaxın ictmə-işə obyekti heç bir iş görmədiyinə görə ətraflarından analiz götürülüb və atmosfer buraxıldığı zərərlə maddənin normadan artıq olduğu müəyyənləşdirilib. Ötən həftə qeyd olunmuşdu ki, monitoringlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaq və təmizləyici qurğu quraşdırılmayı 64 obyektdən cərimə ol-

nub, cəriməni ödəməyən işə obyektlərinin fealiyyətinin dəyandırılması istiqamətində iş aparılır: "20 işə obyektinin - "Yeddi Gözəl", "Sonalar sonası", "Gilavar", "Oazis", "Çanaqqala", "Şahzadə", "Şəlalə", "Meqa Palas", "Kəndimiz", "Çıraq", "Qabırğı" və digərlərinin bağlanması üçün sənədlər məhkəməyə göndərilib. Hazırda də 15 işə obyekti - "Topqapı", "Ankara",

Elan

Mərhum Babayev Fazıl Abdulla oğlunun adına keçmiş DTİ və MHQi-si tərəfindən verilmiş Tovua rayon Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə dair 199 nömrəli qeydiyyat vəsiqəsi itdiyil üçün ertibarsız sayılır.

Yusubov Azəddin İdris oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41-ə məxsus kupça itdiyi üçün ertibarsız sayılır.